

**TEST: 0701#01#Y15#QIYABI 500**

Test	0701#01#Y15#qiyabi 500
Fənn	0701 - Dünya iqtisadiyyatı
Təsviri	[Təsviri]
Müəllif	Mahmudova N.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	2
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input type="checkbox"/>

**BÖLMƏ: 0101**

Ad	0101
Suallardan	400
Maksimal faiz	400
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	40 %

Sual: Dünya iqtisadiyyatı nədir? Tam cavab hansıdır ? (Çəki: 1)

- milli təsərrüfatların toplusu
- milli təsərrüfatların BƏB-lə qarşılıqlı əlaqələnmiş sistemi
- beynəlxalq iqtisadi münasibətlər sistemi
- istehsal, istehlak, bölgü və mübadilənin dünya miqyasında fasiləsiz baş verdiyi iqtisadi sistem
- dünya miqyasında ixrac və idxalın məcmusu

Sual: Dünya iqtisadiyyatının xarakterik cəhətləri.Səhv cavab hansıdır? (Çəki: 1)

- dünya iqtisadiyyatı sistemdir

- dünya iqtisadiyyatı tam və mürəkkəb sistemdir.
  - dünya iqtisadiyyatı bütövlüyə malik ,tam və mürəkkəb sistemdir
  - dünya iqtisadiyyatı tarixi - coğrafi kateqoriyadır
  - dünya iqtisadiyyatı tarixi və siyasi-iqtisadi kateqoriyadır
- 

Sual: Dünya iqtisadiyyatı nədir? Səhv cavab hansıdır ? (Çəki: 1)

- milli təsərrüfatların toplusu
  - milli təsərrüfatların BƏB-lə qarşılıqlı əlaqələnmiş sistemi
  - beynəlxalq iqtisadi münasibətlər sistemi
  - istehsal, istehlak, bölgü və mübadilənin dünya miqyasında
  - dünya miqyasında ixrac və idxalın məcmusu
- 

Sual: Dünya iqtisadiyyatının xarakterik cəhətləri. Səhv cavab hansıdır? (Çəki: 1)

- dünya iqtisadiyyatı sadə sistemdir
  - dünya iqtisadiyyatı mürəkkəb sistemdir
  - dünya iqtisadiyyatı bütövlüyə malik sistemdir
  - dünya iqtisadiyyatı tarixi kateqoriyadır
  - dünya iqtisadiyyatı tarixi və siyasi-iqtisadi kateqoriyadır
- 

Sual: Dünya iqtisadiyyatının xarakterik cəhətləri. Səhv cavab hansıdır? (Çəki: 1)

- dünya iqtisadiyyatı vahid vəhdətdir.
  - dünya iqtisadiyyatı qeyri - bərabər inkişaf edən sistemdir
  - dünya iqtisadiyyatı ümumi məqsədə malikdir
  - dünya iqtisadiyyatı milli təsərrüfatların çoxsəviyyəli birliyidir
  - dünya iqtisadiyyatı siyasi-iqtisadi kateqoriyadır
- 

Sual: Dünya iqtisadiyyatının struktur elementlərinə hansılar aid deyil? (Çəki: 1)

- ölkələr
  - inteqrasiya birlikləri
  - materiklər
  - dünya bazarları
  - beynəlxalq çoxtərəfli tənzimləmə sistemləri
- 

Sual: Hansılar Dünya iqtisadiyyatının subyektləri deyildir? (Çəki: 1)

- milli təsərrüfatlar
  - Transmilli korporasiyalar
  - İnteqrasiya birlikləri
  - Hərbi-siyasi birliklər
  - Beynəlxalq iqtisadi təşkilatlar
- 

Sual: Dünya iqtisadiyyatına xas deyildir? (Çəki: 1)

- ziddiyyətlər
- rəqabət mübarizəsi
- transformasiya

- stabillik
  - qadağan olunmuş iqtisadi fəaliyyət
- 

Sual: Dünya iqtisadiyyatının alt sistemlərinin formalaşdırıcı meyarlar hansılardır? (Çəki: 1)

- iqtisadi inkişaf səviyyəsi
  - təsərrüfatın sosial strukturu
  - iqtisadi artımın tipi
  - iqtisadi potensialın həcmi
  - əhalinin sayı
- 

Sual: Dünya təsərrüfatının əsas inkişaf qanunauyğunluqlarına aid deyildir? (Çəki: 1)

- bərabər sürətli harmonik inkişafın sürətlənməsi
  - qeyri-bərabər inkişafın dərinləşməsi
  - təbii resurslara söykənən inkişaf
  - qarşılıqlı asılı inkişafın dərinləşməsi
  - regional inteqrasiyanın güclənməsi
- 

Sual: Dünya iqtisadiyyatının əsas inkişaf göstəricilərinə aid deyildir. (Çəki: 1)

- məcmu dünya məhsulu
  - ümumi daxili məhsul
  - ümumi milli məhsul
  - valyutaların alıcılıq qabiliyyətlərinin müqayisəliliyi
  - yığım göstəriciləri
- 

Sual: Asiya istehsal üsuluna xas deyildir. (Çəki: 1)

- Hakimiyyət bütün resursların sərəncam vericisidir
  - Dövlət ali mülkiyyətçidir
  - Dövlət iqtisadi stimullaşdırma vasitəsi ilə əhalini idarə edir
  - Torpaqlar vergilər müqabilində əhalinin istifadəsinə verilir
  - Şəhər və kənd əməyinin bölgüsü və pul əmtəə münasibətləri stimullaşdırılırdı
- 

Sual: Antik istehsal üsuluna xas deyildir. (Çəki: 1)

- xüsusi və icma mülkiyyəti
  - qul əməyi
  - şəhər-dövlətlərin inkişafı
  - hakimiyyət iqtisadi fəaliyyəti genişləndirməklə varlanırdı
  - sənətkarlıq kənd təsərrüfatından ayrılırdı
- 

Sual: Qədim Qərbi Avropanın iqtisadi inkişafı faktorlarına aid deyildir (Çəki: 1)

- VII –VIII əsrlərdə dünyada iqlimin istiləşməsi
- Sənətkarlığın əkinçilikdən ayrılması və əmtəə istehsalının yaranması
- Böyük coğrafi kəşflər və kolonial müdaxilələr
- Kapitalın ilkin toplanmasının başlaması

İşçi qüvvəsinin böyük potensialının yaranması

---

Sual: Dünya təsərrüfatının yaranması səbəblərinə aid deyil? (Çəki: 1)

- beynəlxalq istehsalın yaranması
  - beynəlxalq miqyasda məhsuldar qüvvələrin ictimailəşməsi
  - kolonial və yarımkolonial rejimlərin meydana gəlməsi
  - kapital axınının genişlənməsi
  - əhali miqrasiyasını sürətlənməsi
- 

Sual: Kapitalist istehsal üsulunun yaranması əlamətlərinə aid deyil. (Çəki: 1)

- İlkin kapital yığımının başlaması
  - Sənaye inqilabları
  - Təsərrüfatçılıqda ictimai münasibətlərin dəyişməsi
  - Kapital yığıcı normasının artması
  - Milli dövlətlərin yaranması
- 

Sual: Dünya iqtisadiyyatı global sistem konsepsiyasına əsasən? (Çəki: 1)

- tarixi kateqoriya
  - inkişaf edən kateqoriya
  - dinamik kateqoriya
  - statik kateqoriya
  - milli təsərrüfatlar sistemidir
- 

Sual: Dünya iqtisadiyyatının və ölkələr arası iqtisadi münasibətlərin inkişafı konsepsiyaları neşə qrupa ayrılır? (Çəki: 1)

- üç
  - beş
  - iki
  - yeddi
  - qruplara ayrılmaz
- 

Sual: Ölkələr arası iqtisadi münasibətlərin inkişafı konsepsiyalarına aid deyildir. (Çəki: 1)

- müqayisəli üstünlüklər nəzəriyyəsi
  - istehsal faktorları nəzəriyyələri
  - texnoloji fərq nəzəriyyələri
  - irqi və dini fərqlilik nəzəriyyələri
  - kapitalın hərəkəti nəzəriyyələri
- 

Sual: Dünya iqtisadiyyatının sistem konsepsiyalarına aid deyildir? (Çəki: 1)

- İmperializm və neokolonializm
- Modernləşdirmə
- Yeni təkamül
- Dini müxtəliflik

Asılılıq

---

Sual: Dünya iqtisadiyyatının sistem konsepsiyalarına aid deyildir. (Çəki: 1)

- Dünya sistemi
  - Yeni beynəlxalq əmək bölgüsü
  - Qarşılıqlı asılılıq
  - Bərabər tərəfdaşlıq
  - Azad ticarət
- 

Sual: Dünya iqtisadiyyatının sistem konsepsiyalarına aid deyildir? (Çəki: 1)

- Modernləşdirmə
  - Mərhələli inkişaf
  - Rostou nəzəriyyəsi
  - Müqayisəli üstünlüklər
  - Qarşılıqlı asılılıq
- 

Sual: İmperializm və neokolonializm konsepsiyasını müəlliflərinə aid deyil? (Çəki: 1)

- V.Lenin
  - O. Bauer
  - P Gilferdinq
  - A. Smit
  - C.Qobson
- 

Sual: Modernləşdirmə nəzəriyyəsinin mahiyyətinə aid deyil? (Çəki: 1)

- ənənəvi cəmiyyətdən yeni cəmiyyətə keçid mərhələli şəkildə baş verir
  - yeni cəmiyyətə keçid mənəvi dəyərlərlə bağlıdır
  - etnomərkəzçilik əsas stimuldur
  - ənənəvi cəmiyyətlər konservativ düşüncə ilə idarə edilir
  - yeni cəmiyyətlər rəşional tərəkürlə idarə edilir
- 

Sual: Modernləşdirmə nəzəriyyəsinin müəlliflərinə aid deyildir? (Çəki: 1)

- M.Veber
  - T.Pirson
  - Ş.Eyzenşdat
  - D. Rikardo
  - T. Myurdal
- 

Sual: Yeni təkamül nəzəriyyəsinin mahiyyətinə aid deyildir? (Çəki: 1)

- Müasir cəmiyyət ənənəvidən sosial diferensiyasiya yolu ilə yaranır
  - Yeni cəmiyyət iqtisadi inkişaf nəticəsində yaranır
  - Modernləşdirmə və qərbləşmə eyni anlam daşıyır
  - Fərdeşilk xarakteristikalarına əsaslanır
  - Müasir cəmiyyət bioloji sistemə oxşar diferensiyasiya olunur
-

Sual: Asılılığın metanəzəriyyəsinin mahiyyətinə aid deyildir? (Çəki: 1)

- milli kapitalizm və inteqral modernləşdirmə
  - kapitalist sistemi asılıığı gücləndirir
  - metropoliyalar satellitlərin artıq gəlirlərini mənimsəyir
  - asılılıq daimi deyildir, vəziyyət dəyişə bilər
  - satellitlər ona görə geri qalır ki, öz gəlirlərinin artığını mənimsəyə bilmir
- 

Sual: Asılılığın metanəzəriyyəsinin əsas istiqamətlərinə daxil deyildir? (Çəki: 1)

- asılı gerilik
  - asılı inkişaf
  - birgə inkişaf
  - asılığın təkrar istehsalı
  - asılığın tədrici zəifləməsi
- 

Sual: Asılılığın metanəzəriyyəsinin ideoloqlarına aid deyildir? (Çəki: 1)

- R. Prebiş
  - A. Frank
  - İ. Vallerştayn
  - T. Mann
  - S.Hofman
- 

Sual: Dünya sistemi nəzəriyyəsinin mahiyyətinə aid deyildir? (Çəki: 1)

- Dünya mərkəz əyalət və yarıməyalətlərdən ibarətdir
  - Dünya bərabər hüquqlu ölkələrdən ibarətdir
  - İnkişafda asılılıq öz-özünə yox olur
  - Dünya sisteminin əsas ziddiyyəti asılılıqdan törəyir
  - Dövlətin asılılığı mərkəz və əyalətlər arasındakı fərqlə şərtlənir
- 

Sual: Mərhələli inkişaf konsepsiyasına aid deyildir? (Çəki: 1)

- Cəmiyyət iqtisadi inkişaf səviyyələrinə görə qruplara ayrılır
  - Natural təsərrüfatçılıq inkişafı sürətləndirir
  - Ənənəvi cəmiyyət aqrar və feodal cəmiyyət hesab edilir
  - Artım mərhələsi ənələri yox edir
  - Yetkinlik davamlı və dövrü artım üzərində formalaşır
- 

Sual: Qlobal asılılıq terminin müəllifi kimdir? (Çəki: 1)

- S .Hofman
  - R.Kuper
  - K.Marks
  - D.Rikardo
  - U.Rostou
- 

Sual: Qloballaşma konsepsiyasına aid deyildir? (Çəki: 1)

- Təsərrüfat həyatının beynəlmiləlləşməsi
  - Beynəlmiləlləşmənin yeni mərhələsi (marksist yanaşma)
  - Bərabər tərəfdaşlıq bərabər əsliliq yaradır
  - Formalaşmış sosial şərait qloballaşmanı gücləndirir
  - Milli maraqların prioritetliyi qloballaşmanı gücləndirir
- 

Sual: Dünya təsərrüfatı nəzəriyyələrinə aid deyil? (Çəki: 1)

- Mərhələli inkişaf nəzəriyyəsi
  - Vahid industrial cəmiyyət nəzəriyyəsi
  - Post industrial cəmiyyət nəzəriyyəsi
  - Vahid sivilizasiya nəzəriyyəsi
  - Vahid təbiət nəzəriyyəsi
- 

Sual: Hansı nəzəriyyə müəllifi düzgün göstərilməyib? (Çəki: 1)

- Yeni industrial cəmiyyət – C. Keynes
  - Postindustrial cəmiyyət – D.Bella
  - Superindustrial cəmiyyət – A. Toffler
  - Mərhələli inkişaf cəmiyyəti - U. Rostou
  - İmperiyaların dağılması nəzəriyyəsi – P. Kennedi
- 

Sual: Sivilizasiyaların toqquşması nəzəriyyəsi dünyada neçə sivilizasiyanın olduğunu iddia edir? (Çəki: 1)

- 7
  - 8
  - 9
  - 12
  - 2
- 

Sual: Sivilizasiyaların toqquşması nəzəriyyəsinin müəllifi kimdir? (Çəki: 1)

- S. Xattington
  - F. Fukuyama
  - A. Toffler
  - D. Bella
  - P. Samuelson
- 

Sual: Hansı nəzəriyyənin əsas müddəası doğru göstərilməyib? (Çəki: 1)

- Vahid cəmiyyət sosiomədəni nəzəriyyəsi – bütün ölkələr vahid liberal ticarət sistemə keçir
  - Sivilizasiyaların toqquşması – dünya çoxqütblüyə doğru gedir
  - Vahid industrial cəmiyyət- sənayeləşmə bütün ölkələri vahid industrial cəmiyyətə doğru aparır
  - Yeni industrial cəmiyyət- istehsal texniki cəhətdən getdikcə mürəkkəbləşir
  - Postindustrial cəmiyyət - superindustrial cəmiyyət olaraq da adlandırılır
-

Sual: Postindustrial iqtisadiyyatın əsas əlamətlərinə aid deyil? (Çəki: 1)

- istehsal və istehlakın strukturunun dəyişməsi
  - təhsil səviyyəsinin yüksəlməsi
  - ətraf mühitə yeni münasibət
  - milli özünüdərkini güclənməsi
  - kiçik biznesin renesansı
- 

Sual: Dünya təsərrüfatı mexanizmi aşağıdakı əlamətlərlə xarakterizə edilmir? (Çəki: 1)

- Mülkiyyətin reallaşdırılması sistemidir
  - Məhsuldar qüvvələrin istifadəsi sistemidir
  - Dünya təsərrüfatının nisbətlərinin tənzimlənməsi sistemidir
  - İstehsal münasibətləri ilə məhsuldar qüvvələrin arasındakı ziddiyyətlərin həlli sistemidir
  - Ölkələr arası mübahisələrin həlli sistemidir
- 

Sual: Dünya təsərrüfatının əsas sistem yaradıcı elementidir? (Çəki: 1)

- Transmilli şirkətlər
  - İri korporasiyalar
  - Dünya bazarı
  - Neft-qaz ehtiyatları
  - Qızıl ehtiyatları
- 

Sual: Dünya iqtisadiyyatının inkişaf mərhələləri düzgün göstərilməyib? (Çəki: 1)

- birinci mərhələ - XV-XVII əsrlər
  - birinci mərhələ XIII-XVII əsrlər
  - ikinci mərhələ - müasir bazarın formalaşması mərhələsi
  - Üçüncü mərhələ - inhisarizmə keçid mərhələsi
  - İkinci mərhələ - global qarşılıqlı asılılıq mərhələsi
- 

Sual: Dünya təsərrüfatı mexanizminin əsas əlamətlərinə aid deyildir? (Çəki: 1)

- kapitalı hərəkətinin konkret formaları
  - beynəlxalq qiymətlər
  - valyuta kursları
  - xarici ticarətin həcmi
  - borc faizi dərəcəsi
- 

Sual: Dünya iqtisadi nizamının əsas əlamətlərinə aid deyildir? (Çəki: 1)

- Çoxtərəfli əsasda qəbul edilmiş qaydalar
  - Qarşılıqlı qəbul edilən normalar toplusu
  - Milli maraqların prioritetliyi
  - Müəyyən xərclər tələb edən öhdəliklər
  - Qeyri-təkmil rəqabəti mümkünsüz edir
-



Sual: Dünya iqtisadi nizamına daxil deyildir? (Çəki: 1)

- beynəlxalq valyuta sistemi
  - dünya ticarət sistemi
  - beynəlxalq vergi qoyma prinsipləri
  - ikiqat vergi qoymadan qaçma prinsipi
  - TRİPS sənədlər paketi
- 

Sual: İnkişaf səviyyələrində fərqlərin identifikasiyası amilləri? (Çəki: 1)

- inkişaf səviyyəsindəki fərqlər əhalinin sayı ilə müəyyənləşir
  - inkişaf səviyyəsindəki fərqlər ərazinin ölçüləri ilə müəyyənləşir
  - inkişaf səviyyəsindəki fərqlər təbii iqlim şəraiti ilə müəyyənləşir
  - inkişaf səviyyəsindəki fərqlər hərbi güclə müəyyənləşir
  - inkişaf səviyyəsindəki fərqlər hər nəfərə düşən əlavə dəyər istehsalı ilə müəyyənləşir
- 

Sual: İnkişaf səviyyələrində fərqlərin aradan qaldırılması modellərinə aid deyildir? (Çəki: 1)

- haqlayıcı inkişaf modeli
  - idxal əvəzedici inkişaf modeli
  - ixracyönlü inkişaf modeli
  - əhali artımının məhdudlaşdırılması modeli
  - milli istehsalı himayəçiliyi modeli
- 

Sual: İnkişaf səviyyələrində fərqlərin aradan qaldırılmasına təkan verən cəhətlər? (Çəki: 1)

- sənayeləşmənin sürətlənməsi
  - elmi-texniki tərəqqi
  - iqtisadi inkişafın dövriliyi
  - qloballaşma prosesləri
  - iqtisadi inteqrasiya
- 

Sual: Dünya iqtisadiyyatında xüsusi çəkili artmır? (Çəki: 1)

- inkişaf etmiş ölkələr
  - inkişaf etməkdə olan ölkələr
  - neft istehsalçısı olan ölkələr
  - kapitalist ölkələri
  - kənd təsərrüfatı ölkələri
- 

Sual: Ölkənin dünya təsərrüfat sistemində iştirakını müəyyənləşdirən parametrlər? (Çəki: 1)

- Dünya ticarətində payı ilə
  - Milli iqtisadiyyatda xarici faktorların iştirakı ilə
  - Xarici borclanmanın həcmi ilə
  - Ərazisinin ölçüləri ilə
  - İdxal kvotalarının həcmi ilə
-

Sual: Təsərrüfat həyatının trans milliləşməsini xarakterizə etmir? (Çəki: 1)

- beynəlxalq inhisarların fəaliyyəti
  - xaric filialların fəaliyyəti
  - birgə müəssisələrin fəaliyyəti
  - sahibkarlığın güclənməsi
  - miqrantların çoxalması
- 

Sual: Dünya təkrar istehsal prosesinin əsasını təşkil edir? (Çəki: 1)

- Təbii ehtiyatlar toplusu
  - Dünya dövlətlərinin iqtisadi sistemi
  - Dünya əhalisi
  - Əmtəə və xidmətlər istehsalı sistemi
  - Beynəlxalq maliyyə bazarı
- 

Sual: Beynəlxalq istehsal nədir? (Çəki: 1)

- Beynəlxalq bazarlar üçün istehsal
  - Müxtəlif ölkələrdə olan filiallarda olan istehsal
  - İxrac üçün istehsal
  - Birbaşa və ya portfel formasında xarici sahibkarlıq kapitalı əsasında istehsal
  - Xarici xammal əsasında istehsal
- 

Sual: Beynəlxalq istehsalın sahəvi və regional cəmlənməsi əlamətlərinə aid deyildir? (Çəki: 1)

- İlkin sektorda korporasiyaların beynəlxal fəallığı kəskin aşağı düşmüşdür
  - TMK-ların xidmət sferasında fəallığı kəskin artmışdır
  - Sahibkar kapitalı əsasən inkişaf etmiş ölkələr arasında gedir
  - Transmilliləşmə əmsalı inkişaf etməkdə olan ölkələrdə daha yüksəkdir
  - İnkişaf etmiş ölkələrin kompaniyalarının istehsal güclərinin əsas hissəsi ölkə daxilində yerləşdirilmişdir
- 

Sual: Beynəlxalq əmək bölgüsünün mahiyyətinə aid deyil? (Çəki: 1)

- Beynəlxalq ixtisaslaşmaya əsaslanır
  - Beynəlxalq ticarətə əsaslanır
  - Beynəlxalq kooperasiyanı şərtləndirir
  - Dünya bazarının inkişafının əsas vasitəsidir
  - İxtisaslaşma və kooperasiyalılığın inkişafı ETT ilə bağlıdır
- 

Sual: Regional iqtisadi inteqrasiya nədir? (Çəki: 1)

- Dayanıqlı iqtisadi əlaqələrin inkişafı prosesidir
  - İnteqrasiyanın məqsədlərindən biri dövlətlərin bazar sərhədlərini genişləndirməklə öz zəif mövqelərini möhkəmlətməkdən ibarətdir
  - İnteqrasiya xarici ticarət dövriyyəsinə genişləndirməyin əsas vasitəsidir
  - İnteqrasiya dünya istehsal prosesinin inkişaf formasıdır
  - İnteqrasiya resurs çatışmazlığının həlli vasitəsidir
-

Sual: Qloballaşma özündə aşağıdakıları ehtiva etmir? (Çəki: 1)

- Təsərrüfat həyatının beynəlmilləşməsini
  - Müxtəlif ölkələrin xarici ticarət üzrə qarşılıqlı fəaliyyətinin artmasını
  - Beynəlxalq iqtisadi infrastrukturun yaranmasını
  - Dünya təsərrüfatının yaranmasını
  - Regional iqtisadi konfliktlərin yaranmasını
- 

Sual: Qloballaşmanı səviyyəsini müəyyənləşdirən parametrlər? (Çəki: 1)

- Xarici kapitalın nəzarət etdiyi müəssisələrdə sahibkar kapitalın hərəkəti
  - Xarici kapitalın nəzarət etdiyi müəssisələrdə borc kapitalın hərəkəti
  - İstehsal faktorlarının beynəlxalq hərəkəti
  - Elmi-texniki tərəqqinin sürəti
  - İşçi qüvvəsinin beynəlxalq hərəkəti
- 

Sual: Qloballaşmanın milli təsərrüfatlara təsirlərindən biri səhvdir? (Çəki: 1)

- Ölkələrin müxtəlif səviyyələrdə iqtisadi inkişafı
  - Onun sayəsində istehsal miqyasında qənaət imkanları yaranır
  - İstehsal faktorlarının dünyada yerləşməsinin səmərəliliyi artır
  - İnkişaf etməkdə olan ölkələr daha çox fayda əldə edirlər
  - Stolper- Samuelson teoreminə görə istehsal faktorlarının qiymətləri bərabərləşir
- 

Sual: Aşağıdakılardan biri qarşılıqlı asılılığın əlamətinə aid edilə bilməz? (Çəki: 1)

- Təsərrüfatçılığın beynəlmilləşməsi qarşılıqlı asılılığı gücləndirir
  - Qarşılıqlı asılılıq məcmu tələbin artmasını stimullaşdırır
  - Qarşılıqlı asılılıq sayəsində əsas ticarət tərəfdaşı olan inkişaf etmiş ölkələrdə ÜDM-in artımı idxalçı ölkələrdə daxili istehsalı artırır
  - Qarşılıqlı asılılıq şəraitində lider dövlətlər dünya miqyaslı iqtisadi gücə çevrilir
  - Qarşılıqlı asılılıq iqtisadi təhlükəsizliyi gücləndirir
- 

Sual: İqtisadi təhlükəsizliyin mahiyyətinə cavab vermir: (Çəki: 1)

- İnkişaf problemi kimi ilk dəfə 1974 il Braziliya konsepsiyasında ifadə edilmişdir
  - Beynəlxalq iqtisadi təhlükəsizlik ölkələrin ehtiva edirdi, bu başqa ölkələrin maraqlarına bilərəkdən zərər vurmur
  - Milli iqtisadi təhlükəsizlik iqtisadiyyatın daxili və xarici ,qeyri əlverişli təsirlərdən müdafiəsini ehtiva edir
  - İqtisadi təhlükəsizlik, aşağı inflyasiya, işsizlik,yüksək əmək haqqı və iqtisadi artım deməkdir
  - Milli iqtisadi təhlükəsizlik daxili və xarici faktorlara ayrılır
- 

Sual: Dünya iqtisadiyyatında yığımın təyinatına aid deyildir? (Çəki: 1)

- Yığım əldə olunan qazancla xərclərin fərqidir
- Yığım cari daxilolmalarla ödəmələrin fərqidir
- Yığım tədiyyə balansının xüsusi sətridir
- Yığım kapital qoyuluşunun bazasıdır

Yığım ölkələrin valyuta kurslarına təsir edən parametrdir

---

Sual: Dünya iqtisadiyyatında kapital qoyuluşunu xarakterizə etmir? (Çəki: 1)

- Tədiyyə balansının müsbət saldosu
  - İstehsal fondlarının artımı
  - Qeyri-istehsal fondlarının artımı
  - Material ehtiyatlarının artımı
  - İqtisadi artımın sürəti
- 

Sual: Dünya iqtisadiyyatında kapital qoyuluşunu xarakterizə etmir? (Çəki: 1)

- İqtisadi artımın sürəti
  - İqtisadi artımın səviyyəsi
  - Əmək məhsuldarlığı
  - Neft istehsalının həcmi
  - İstehsalın kapital tutumu
- 

Sual: Dünya iqtisadiyyatında yığımın səviyyəsinə təsir etmir? (Çəki: 1)

- Yığım normaları
  - Qənaətin səviyyəsi
  - Ev təsərrüfatlarının yığımı
  - Müəssisə və dövlətin yığımı
  - Dövlət büdcəsinin həcmi
- 

Sual: Yığım və kapital qoyuluşunun dəyişməsinə təsir edir? (Çəki: 1)

- mövcud və gələcəkdəki istehlakın həcmi (Fişer)
  - gəlirin dinamikası
  - makroiqtisadi qeyri stabillik
  - "Həyat dövrü" konsepsiyası(F.Modilyani)
  - əhalinin artım sürəti
- 

Sual: Yığımın motivlərinə aid edilmir? (Çəki: 1)

- insanların zamana münasibətdə istehlakının bərabərləşdirməyə çalışması
  - demoqrafik inkişafın xüsusiyyətləri
  - ev təsərrüfatlarının maddi vəziyyəti
  - dövlətin sosial təminat siyasəti
  - təbii –iqlim dəyişkənliyi
- 

Sual: Yığımın motivlərinə aid edilmir? (Çəki: 1)

- qiymətlərdəki dəyişmələr
  - inkişaf dövrünün həlqələri uçot dərəcələrinin dinamikası
  - dövlət büdcəsinin saldosunun xarakteri
  - vergi yükünün səviyyəsi
  - ixracın həcmi
-

Sual: Dünya iqtisadiyyatının resurs potensialına aid deyildir? (Çəki: 1)

- İqtisadi resurslar
  - Sahibkar resursları
  - Elmi resurslar
  - Təbii resurslar
  - Dünya bazarı
- 

Sual: Təbii resurslara aid deyildir? (Çəki: 1)

- Enerji resursları
  - Torpaq resursları
  - Su resursları
  - Hava resursları
  - Meşə resursları
- 

Sual: İqtisadi resurslara aid deyildir? (Çəki: 1)

- Bioloji resurslar
  - Kapital resursları
  - İstehsal faktorları
  - Əmək resursları
  - İnforsasiya resursları
- 

Sual: Təbii resurs potensialına aid deyildir? (Çəki: 1)

- Maliyyə resursları
  - Mineral resursalar
  - Faydalı qazıntılar
  - İqlim resursları
  - Rekreasiya resursları
- 

Sual: Təbii resurslar iqtisadi inkişafın: (Çəki: 1)

- Mütləq şərtidir
  - Zəruri şərtidir
  - Arzu olunan şərtidir
  - Səmərliliyi yüksəldən şərtidir
  - Sürətləndirən şərtidir
- 

Sual: Təbii-xammal ehtiyatları aşağıdakılardan hansıdır? (Çəki: 1)

- Mineral ehtiyatlardır
  - Metal filizləridir
  - Enerji ehtiyatlarıdır
  - Enerji daşıyıcılarıdır
  - Qeyri-metal filizləridir
- 

Sual: Faydalı qazıntıların geoloji ehtiyatları kateqoriyalara bölünür? (Çəki: 1)

- Həcminə görə
  - Müəyyənləşdirilməsinin etibarlılığına görə
  - Hasilatının xüsusiyyətlərinə görə
  - Yerləşdiyi əraziyə görə
  - Dünya bazarında likvidliyi səviyyəsinə görə
- 

Sual: Dünyanın mineral yanacaq ehtiyatı kifayət edəcəkdir? (Çəki: 1)

- 100 il
  - 200 il
  - 50 il
  - 1000 il
  - 2000 il
- 

Sual: Mineral yanacaq ehtiyatlarının əsas hissəsi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- Neft ehtiyatlarıdır
  - Qaz ehtiyatlarıdır
  - Kömür ehtiyatlarıdır
  - Ağac ehtiyatlarıdır
  - Kimyəvi ehtiyatlarıdır
- 

Sual: Dünya neft ehtiyatları zaman ötdükcə? (Çəki: 1)

- Azalır
  - Artır
  - Sabit qalır
  - Sürətlə azalır
  - Stabil artır
- 

Sual: Neft ehtiyatlarının ən böyük həcmi hansı ölkədədir? (Çəki: 1)

- ABŞ
  - Rusiya
  - İran
  - Səudiyyə Ərəbistanı
  - Birləşmiş Ərəb Əmirlikləri
- 

Sual: Ən böyük qaz ehtiyatları yerləşir? (Çəki: 1)

- Rusiya
  - ABŞ
  - Çin
  - İran
  - Türkmənistan
- 

Sual: Metal filizin ən böyük ehtiyatları hansı ölkələrdədir? (Çəki: 1)

- Avstraliya
- Kanada

- Rusiya
  - ABŞ
  - Braziliya
- 

Sual: Torpaq ehtiyatlarının ən çox emal olunduğu ölkə aşağıdakılardan hansıdır? (Çəki: 1)

- Rusiya
  - ABŞ
  - Hindistan
  - Misir
  - Avstraliya
- 

Sual: Dünyanın su ehtiyatları əsas istehlakçıları kimlərdir? (Çəki: 1)

- Kənd təsərrüfatı istehsalı
  - Sənaye istehsalı
  - Kommunal xidmətlər
  - Ev təsərrüfatları
  - TMK-lar
- 

Sual: Su ehtiyatlarından istifadənin səmərəliliyinin artırılması amili kimi baxılmaz? (Çəki: 1)

- Suya qənaət edən texnologiyaların tətbiqi
  - Su təhcizatının dövriyyəsi sisteminin tətbiqi
  - İstehsalın azaldılması
  - Su nəqlinin itkilərin azaldılması
  - Məişətdə sudan istifadədə qeyri rasionallığın ləğvi
- 

Sual: Meşə ehtiyatlarının əsas qiymətləndirmə parametrlərinə aid deyildir: (Çəki: 1)

- Meşə sahəsinin həcmi
  - Meşənin sıxlığı
  - Meşənin oduncaq ehtiyatları
  - Hər kvadrat metrə ağacların sayı
  - Meşələrin bərpası əmsalı
- 

Sual: Təbii resursların ölkələr arası bölgüsü xüsusiyyətlərinə aşağıdakılardan yalnız biri aiddir: (Çəki: 1)

- Təbii resurslar ölkələr arasında bərabər bölünür
  - Yalnız 20-25% ölkə beş faizdən artıq dünya ehtiyatlarına malikdir
  - Heç bir ölkə zəruri həcmdə və sayda ehtiyatlara malik deyildir
  - Ehtiyatlar ölkələr arasında olduqca qeyri-bərabər bölünmüşdür
  - İnkişaf etmiş ölkələr daha böyük ehtiyatlara malikdirlər
- 

Sual: Təbii resursların istifadədə idxalın ən böyük payı hansı ölkədədir? (Çəki: 1)

- ABŞ

- Böyük Britaniya
  - Yaponiya
  - Hindistan
  - Çin
- 

Sual: Dünyanın təbii resurslarından ən çox istifadə edən ölkə hansıdır? (Çəki: 1)

- Çin
  - Rusiya
  - Yaponiya
  - Hindistan
  - ABŞ
- 

Sual: Dünya ölkələrinin təbii resurslardan istifadədə müşahidə olunmur: (Çəki: 1)

- İnkişaf etmiş ölkələrdə istehsalın resurs və material tutumu azalır
  - Qərb ölkələrinin resurs idxalından asılılığı azalır
  - Yeni sənaye ölkələrində resursların istifadəsi artır
  - Yeni sənaye ölkələrində resurs idxalı artır
  - Hindistan və Pakistandan resurs ixracı artır
- 

Sual: Təbii xammaldan istifadə dinamikasına təsir edən əsas amillərə aid deyildir? (Çəki: 1)

- Maddi istehsalın ümumi həcmnin artması
  - ETT nəticəsində xərclərin nisbi səviyyəsinin azalması
  - Son məhsul vahidinin xərc strukturunda baş verən dəyişiklər
  - Hazır məhsul ixracının artması
  - Yeni sənaye sahələrinin yaranması
- 

Sual: Mineral xammalın istehlakı və ehtiyatlarının inkişaf meyllərinə aid edilmir? (Çəki: 1)

- İstehlakın artması ehtiyatlardan istifadədə problemləri artırır
  - İstehsalın artması istehlakı artırır
  - Sənaye kateqoriyalı ehtiyatların həcmi həndəsi silsilə ilə artır
  - Hər vahid filiz hasilatının tərkibində faydalı komponentərin payı azalır
  - Sənaye kateqoriyalı ehtiyatların artımı onların hasilatının artımını
- 

Sual: Mineral xammalın dünya qiymətlərinin növləri aşağıdakılardan hansıdır? (Çəki: 1)

- Məlumat qiymətləri
  - Topdan satış qiymətləri
  - Xarici ticarət qiymətləri
  - Birja kotirovkaları
  - Sövdələşmələrin faktiki qiymətləri
-



Sual: Dünya qiymətlərinin dinamikasına təsir etməyən amillər aşağıdakılardan hansıdır? (Çəki: 1)

- Xammal qiymətlərinin çoxmüxtəlifliyi
  - Müxtəlif valyutaların mövcudluğu
  - Valyuta böhranları
  - Beynəlxalq inhisarlar
  - İdxalçı ölkələrin tədiyyə balansının müsbət saldosu
- 

Sual: Bazar anlayışının əsas mahiyyətinə aid deyildir? (Çəki: 1)

- Bazar mübadilə sferasında baş verən satış məkanıdır.
  - Bazar istehsal, bölgü, mübadilə və istehlak proseslərində iştirak edən insanların arasında yaranan iqtisadi münasibətlər sistemidir
  - Bazar müxtəlif mülkiyyət formalarının istifadəsinə əsaslanan fəaliyyət mexanizmidir
  - Bazar pul-əmtəə və maliyyə-kredit münasibətlərinə əsaslanan fəaliyyət mexanizmidir
  - Bazar alıcı və satıcılardan vergi və rüsumların toplandığı məkandır
- 

Sual: Sivil bazar münasibətlərinin əsasını təşkil etmir? (Çəki: 1)

- mülkiyyət hüquqlarının realizasiyası
  - istehsalın demokratikləşməsi
  - bazar infrastrukturunun yaradılması
  - qiymətlərin korporativ maraqlara müvafiq tənzimlənməsi
  - dövlət tənzimləyicilərinin mövcudluğu
- 

Sual: Sivil bazar münasibətlərinin formalaşmasının zəruri şərti hesab edilmir? (Çəki: 1)

- Mülkiyyət və təsərrüfatçılıq çoxnövlüynün formalşdırılması və
  - Defisit iqtisadiyyatın prioritet istiqamətlərinin struktur yenidən
  - İqtisadiyyatın açıq sistemə çevrilməsi və xarici investisiyanın
  - İdxal kvotası və lisenziyalaşdırmanın tətbiq edilməsi
  - Müvafiq hüquqi qanunvericiliyin və normativ bazanın yaradılması
- 

Sual: Bazarın mahiyyətini ifadə edən funksiyalar? (Çəki: 1)

- Əmtəə istehsalının özünütənzimləmə funksiyası
  - Stimullaşdırıcı funksiya
  - Tənzimləyici funksiya
  - Özünüinkışaf funksiyası
  - Təsərrüfatçılığın demokratikləşməsi funksiya
- 

Sual: Bazar sisteminin fəaliyyət göstərməsinin zəruri elementlərinə aid edilmir? (Çəki: 1)

- İstehsalçı və ictehlakçılar
- İqtisadi xüsusiləşmə
- Qiymətlər

- Tələb və təklif
  - İnhisarlar
- 

Sual: Bazar sisteminin fəaliyyət göstərməsinin zəruri elementlərinə aiddir: (Çəki: 1)

- Rəqabət şəraiti
  - Əhalinin artımı
  - Təbii şəraitin müxtəlifliyi
  - İdaxal və ixracın inkişafı
  - Beynəlxalq iqtisadi əlaqələr
- 

Sual: Bazar mexanizminin fəaliyyətinin əsas prinsiplərinə aid deyildir: (Çəki: 1)

- Marjinal təhlil
  - Alternativ seçimin xərcləri
  - İqtisadi rasionallıq
  - Defisitlik problemi
  - Qazancın zəruriliyi
- 

Sual: Bazarın strukturuna əsasən qruplaşdırılma meyarlarına aid deyildir? (Çəki: 1)

- Bazar münasibətləri obyektlərinin iqtisadi təyinatına görə
  - Əmtəə qruplarına görə
  - Ərazi əlamətlərinə görə
  - İnhisarçılıq səviyyəsinə görə
  - Qiymətlərin səviyyəsinə görə
- 

Sual: Bazarın əsas növlərinə aid deyildir: (Çəki: 1)

- Əmtəə və xidmətlər bazarı
  - İstehsal faktorları bazarı
  - Maliyyə bazarları
  - İşçi qüvvəsi bazarı
  - Dünya bazarı
- 

Sual: Bazarın əsas növlərinə aiddir: (Çəki: 1)

- İntellektual məhsullar bazarı
  - Sadə məhsullar bazarı
  - Mürəkkəb məhsullar bazarı
  - Texniki məhsullar bazarı
  - Ənənəvi məhsullar bazarı
- 

Sual: Bazarların segmentləşdirilməsi meyarlarına aid deyildir? (Çəki: 1)

- istehsalçıların alıcılara olan tələbi
  - menecerlərin bazar infrastrukturuna olan tələbi
  - satıcıların xidmətin təşkilinə olan tələbi
  - bazarda qiymətlərin səviyyəsi
  - istehlakçıların məhsula olan tələbləri
-

Sual: Bazarların seqmentləşdirilməsi əlamətləri hesab edilmir? (Çəki: 1)

- coğrafi
  - demoqrafik
  - psixografik
  - davranış
  - tarixi
- 

Sual: Dünya bazarı qiymətlərinin əsas funksiyaları hesab edilmir? (Çəki: 1)

- Tarazlaşdırıcı funksiyası
  - Informasiya daşıyıcısı funksiyası
  - Faktorların bölüşdürücüsü funksiyası
  - Stabilləşdirici funksiya
  - Genişləndirici funksiyası
- 

Sual: Beynəlxalq ticarətdə qiymətyaradıcı əsas faktorlara aid edilmir? (Çəki: 1)

- ümumi iqtisadi faktorlar
  - konkret iqtisadi faktorlar
  - xüsusi iqtisadi faktorlar
  - seçilmiş iqtisadi faktorlar
  - coğrafi iqtisadi faktorlar
- 

Sual: Rəqabətli bazarın əsas əlamətlərinə aid deyildir? (Çəki: 1)

- məhsulların differensiasiyalıqı
  - "rəqib" məhsulların çoxsaylı satıcıları
  - Alıcıların zövq müxtəlifliyi
  - Bazara girişin sərbəstliyi
  - Rəqabətin nizamlanması
- 

Sual: Aşağıdakılardan hansı məntiqi ardıcılığı pozur? (Çəki: 1)

- İnhisar
  - Oliqopoliya
  - Təkmil rəqabət
  - Gəlirin maksimumlaşdırılması
  - İnzibati yolla müəyyənləşdirilən qiymətlər
- 

Sual: 2-ci Dünya müharibəsindən sonra XX əsrin 70-ci illərində dünya iqtisadiyyatı bütövlükdə: (Çəki: 1)

- Davamlı vəziyyətdə idi
  - Tənəzzül keçirirdi
  - Dinamik inkişafda idi
  - Qeyri-sabit vəziyyətdə idi
  - Milli sistemlərin dağılması ilə müşayiət edilirdi
-

Sual: Müasir dünya iqtisadiyyatında: (Çəki: 1)

- Lider ölkələr əvvəlki dövrdə olduğu kimi qalır
  - Lider ölkələr dəyişilir
  - Regional qruplaşmalar dağılır
  - Ölkələrin sabit birlikləri mövcuddur
  - Postsosialist dövlətlər aparıcı qüvvəyə çevrilir
- 

Sual: Bazar sistemi olaraq dünya iqtisadiyyatı hansı bazar qanuna-uyğunluqlarına müvafiq inkişaf edir: (Çəki: 1)

- Bu tələbata uyğun formalaşan sistemdir
  - İnkişaf elmi-texniki tərəqqi əsasında baş vermir
  - Bu təklifə uyğun formalaşan sistemdir
  - İnkişaf hakimiyyətin siyası və iqtisadi qərarları əsasında baş vermir
  - Qloballaşma şəraitində baş vermir
- 

Sual: Dünya ölkələrinin və regionların inkişaf səviyyəsinin qeyri-bərabərliyi hansı istiqamətlərə əsasən qiymətləndirilmir? (Çəki: 1)

- Elmi-texniki tərəqqinin inkişaf səviyyəsinə əsasən
  - Əmək məhsuldarlığına görə
  - Əhalinin savadına və xarici dil bilmək qabiliyyətinə görə
  - Əhalinin həyat səviyyəsinə görə
  - Milli iqtisadiyyatın rəqabət qabiliyyətinə görə
- 

Sual: Göstərilən ölkələrdən hansı dünyanın ən yoxsul ölkələri siyahısına daxildir: (Çəki: 1)

- Hindistan
  - Malaziya
  - Braziliya
  - ABŞ
  - Çad
- 

Sual: Hansı ölkələrdə adambaşına düşən ümumi daxili məhsulun həcmi getdikcə azalır: (Çəki: 1)

- Azərbaycan
  - Çexiya
  - İtaliya
  - Efiopiya
  - Braziliya
- 

Sual: Dünya ölkələrinin hansı qrupları BMT təsnifatına uyğun deyildir: (Çəki: 1)

- Bazar iqtisadiyyatlı inkişaf etmiş ölkələr
  - Sosialist ölkələri
  - Mərkəzləşdirilmiş planlı iqtisadiyyat ölkələri
  - İnkişaf etməkdə olan ölkələr
  - İnkişaf etməkdə olan ölkələr və ərazilər
-

Sual: Ölkə iqtisadiyyatının açıqlıq dərəcəsinin miqdar göstəricilərinə aiddir: (Çəki: 1)

- Təkrar ixracın həcmi
  - Məcmu milli məhsul
  - Daxili məcmu məhsul
  - Xarici ticarət kvotası
  - Təkrar idxalın həcmi
- 

Sual: Ölkələrin beynəlxalq əmək bölgüsündə iştirakının əsas səbəbi nədir? (Çəki: 1)

- Yeni texnologiya və bilikləri əldə etmək imkanı
  - Ölkələr arasında təsir dairələrinin bölgüsü
  - İqtisadi inkişaf üçün əlverişli imkanların əldə edilməsi
  - Xammal və enerji bazarlarının əldə edilməsi
  - Dünyanın yenidən bölüşdürülməsi
- 

Sual: XX əsrin sonu XXI əsrin əvvəllərində inkişaf etmiş ölkələrin iqtisadiyyatında hansı struktur dəyişiklikləri baş vermişdir? (Çəki: 1)

- Xidmət sferasının sürətli inkişafı
  - Maddi istehsal sferasının inkişafı
  - Kənd təsərrüfatının xüsusi çəkisinin artımı
  - Yüngül və yeyinti sənayesinin aparıcı sahəyə çevrilməsi
  - Hasilat sahələrinin sürətli inkişafı
- 

Sual: ABŞ-ın dünya iqtisadiyyatında liderliyinin əsas parametrləri hansılardır? (Çəki: 1)

- Güclü hərbi-sənaye kompleksi
  - Qlobal milli maraqların mövcudluğu
  - Güclü hakimiyyət
  - Daxili məcmu məhsulun həcmi
  - Daxili bazarın miqyası və elmi-texniki potensial
- 

Sual: Müasir mərhələdə Yaponiya üçün ən vacib idxal məhsulu hansıdır? (Çəki: 1)

- Ərzaq
  - Xarici kapital
  - Texnologiya
  - Xammal və enerji daşıyıcıları
  - Yüngül sənaye məhsulları
- 

Sual: Çinin yanacaq-energetika bazasının əsasını hansı məhsul təşkil edir? (Çəki: 1)

- Neft
  - Qaz
  - Kömür
  - Uran
  - Hidroenergetika
-

Sual: Dünyanın əsas transmilli şirkətləri milli xüsusiyyətlərinə görə, hansı ölkələr qruplarına aiddir? (Çəki: 1)

- Avropa İttifaqı və MDB
  - ABŞ və Latin Amerikası
  - Yaponiya və Avstraliya
  - Çin, Rusiya və Yaponiya
  - ABŞ, Yaponiya və Avropa İttifaqı
- 

Sual: Aşağıda göstərilən hansı ölkə ASEAN-a daxil deyil? (Çəki: 1)

- Sinqapur
  - ÇXR
  - İndoneziya
  - Malayziya
  - Tailand
- 

Sual: İnkişaf etməkdə olan ölkələrdə inteqrasiya proseslərinə hansı amillər xarakterik deyil? (Çəki: 1)

- praktik surətdə inteqrasiya yoxdur
  - inteqrasiya inkişafın birinci mərhələsindədir
  - ölkələr arasında əməkdaşlıq inteqrasiya proseslərinin ilkin mərhələsindədir
  - Gömrük sahəsində müəyyən əlaqələndirmə prosesləri baş verir
  - Vahid iqtisadi və valyuta məkanı formalaşmışdır
- 

Sual: BMT-nin ali orqanlarına aid deyil: (Çəki: 1)

- Baş məclis
  - Təhlükəsizlik Şurası
  - Beynəlxalq Valyuta Fondu
  - Qəyyumluq Şurası
  - Beynəlxalq Məhkəmə
- 

Sual: Azərbaycan Respublikası hansı beynəlxalq təşkilatın üzvu deyil: (Çəki: 1)

- BMT
  - İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı
  - Beynəlxalq Əmək Təşkilatı
  - Ümumdünya Bankı
  - Beynəlxalq Valyuta Fondu
- 

Sual: Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü hansı müsbət nəticələr verə bilər: (Çəki: 1)

- Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam təminat verilir
  - Azərbaycanın xarici borcları silinə bilər
  - Azərbaycana daha ağır şərtlərlə kreditlər ayrıla bilər
  - Azərbaycanın xarici ölkələrdə ticarətində məhdudiyətlər aradan götürülür
  - Azərbaycana investisiya axınları sürətlə artar
-

Sual: Beynəlxalq Valyuta Fondunun təsnifatına görə inkişaf etmiş ölkələr sırasına daxil deyil: (Çəki: 1)

- ABŞ
  - Kanada
  - Meksika
  - Fransa
  - İsveç
- 

Sual: «Böyük yeddi» qrupuna daxildir: (Çəki: 1)

- İtaliya
  - Finlandiya
  - İsveçrə
  - Avstraliya
  - Ukrayna
- 

Sual: Beynəlxalq statistikada ölkənin iqtisadi güjünü xarakterizə edən ən əsas göstərici: (Çəki: 1)

- ərazidir
  - dünya ticarətindəki payıdır
  - ölkəyə cəlb olunan investisiyaların həcmidir
  - əhalinin sayıdır
  - məcmu milli gəlirdir
- 

Sual: Dünya ticarətinin əmtəə strukturunda hansı sahə üzrə ticarətin həjmi daha sürətlə artır: (Çəki: 1)

- hasiledici sənaye sahəsi
  - kənd təsərrüfatı sahəsi
  - emaledici sənaye sahəsi
  - Yüngül sənaye sahəsi
  - ovçuluq və balıqçılıq sahəsi
- 

Sual: İstehsal imkanları əyrisi nəyi ifadə edir: (Çəki: 1)

- bir məhsulun istehsalının digər məhsulun istehsalının azaldılması hesabına artırılması imkanları
  - müəyyən məhsulun istehsalı ilə onun alınması üçün mövcud olan resurslar arasında asılılığı
  - əmtəəyə olan tələbatın onun qiymətindən asılılığını
  - müəyyən məbləğə alına biləcək istənilən iki resursun həjmini
  - yuxarıda göstərilən bütün arqumentləri
- 

Sual: Hansı ölkə BVF-nun üzvü deyil. (Çəki: 1)

- Braziliya
- Türkiyə
- Kuba

- İnan
  - Azərbaycan
- 

Sual: Aşağıdakılardan yalnız biri dünya təsərrüfatı nəzəriyyələrinə aiddir: (Çəki: 1)

- kapitalın qaçışı nəzəriyyəsi
  - postsənaye cəmiyyəti nəzəriyyələri
  - mütləq üstünlüklər nəzəriyyəsi
  - miqyas effekti nəzəriyyəsi
  - müqayisəli üstünlüklər nəzəriyyəsi
- 

Sual: Aşağıdakılardan yalnız biri yeni global problemlər qrupuna aiddir: (Çəki: 1)

- demilitarizasiya və sülh problemi
  - ekoloji problem
  - insan potensialının inkişafı problemi
  - dünya okeanının öyrənilməsi və mənimsənilməsi problemi
  - demoqrafik problem
- 

Sual: Aşağıdakılardan biri dünya bazarının ayrı-ayrı segmentlərində funksiya göstərən beynəlxalq təşkilatlara nümunədir: (Çəki: 1)

- OPEK
  - BMT
  - Avropa Yenidənqurma və İnkişaf Bankı
  - Beynəlxalq Dəniz Təşkilatı
  - FAO
- 

Sual: Müasir vahid dünya bazar iqtisadiyyatında sistem formalaşdırıcı amil rolunda çıxış edir: (Çəki: 1)

- kapital
  - tələb
  - təklif
  - elmi-texniki tərəqqi
  - rəqabət qabiliyyəti
- 

Sual: Dünya iqtisadiyyatının və dünya təsərrüfat əlaqələrinin müasir vəziyyəti aşağıdakı kimi xarakterizə edilir: (Çəki: 1)

- bazar münasibətlərinin total üstünlüyü ilə
  - bazar münasibətlərinin məhdud yayılması ilə
  - total tənzimlənən iqtisadiyyatın hər yerdə yayılması ilə
  - ideoloji baxışlara əsaslanan münasibətlərin üstünlük təşkil etməsi ilə
  - siyasi razılaşmalara əsaslanan münasibətlərin üstünlük təşkil etməsi ilə
- 

Sual: Dünya inkişafının texnogen modelinə görə əyalət dünya bazarında ixtisaslaşır: (Çəki: 1)

- elm tutumlu məhsullar göndərilməsi üzrə



- işçi qüvvəsi üzrə
  - xammal və enerji daşıyıcılarının göndərilməsi üzrə
  - xidmət göstərilməsi sahəsində
  - texnologiya göndərilməsi üzrə
- 

Sual: Formalaşan qlobal dünya təsərrüfatının tərkibinə aşağıdakı milli iqtisadiyyatlar daxil deyil: (Çəki: 1)

- sənayecə inkişaf etmiş ölkələrin
  - inkişaf etməkdə olan ölkələrin
  - keçid iqtisadiyyatlı ölkələrin
  - yeni sənaye ölkələrinin
  - dördüncü dünya ölkələrinin
- 

Sual: Aşağıda göstərilən səbəblərdən hansı firmaların bazarda rəqabət qabiliyyətinin itirilməsinə aid deyil: (Çəki: 1)

- istehsal amillərinin pisləşməsi
  - daxili rəqabətin zəifləməsi
  - ölkədə güclü bank sektorunun olmaması
  - yeni texnoloji qərarların qəbulu və axtarılması sahəsində mübarizənin yoxluğu
  - daxili problemlərə diqqətin verilməsi və öz fəaliyyətindən razılıq
- 

Sual: Üçüncü dünya ölkələrində sosial problemlərdən birinə aiddir: (Çəki: 1)

- iş yerlərinin çatışmaması və əhali artımının yüksək səviyyəsi
  - coğrafi mövqe
  - regionlar üzrə iqtisadi inkişafın bərabərliyi
  - təhsilin yüksək səviyyəsi
  - emaledici sənayenin nisbətən yüksək inkişaf səviyyəsi
- 

Sual: Ayrı-ayrı ölkələrin dünya iqtisadiyyatında yeri aşağıdakı göstəriciyə görə müəyyənləşdirilir: (Çəki: 1)

- ərazisinin ölçüsünə görə
  - əhalisinin sayına görə
  - coğrafi mövqeyinə görə
  - Milli məcmu məhsulun ölçüsünə görə
  - hərbi gücünə görə
- 

Sual: Hansı siyasi amil bazar konyunkturuna təsir etmir: (Çəki: 1)

- terror aktı
  - lokal müharibə
  - dövlət çevrilişi
  - dünyada siyasi vəziyyət
  - ayrı-ayrı ölkələr arasındakı danışıqlar
- 

Sual: Hansı amil konyunktur formalaşdırıcı deyil: (Çəki: 1)

- bazarın inhisarlaşma dərəcəsi
  - siyasi amillər
  - fors-major halları
  - texnoloji amillər
  - bazarın dövlət tənzimlənməsi
- 

Sual: Konyunktura dedikdə nəzərdə tutulur: (Çəki: 1)

- sahəvi
  - artan
  - azalan
  - sənaye
  - əmtəə bazarları
- 

Sual: Hən hansı ölkəyə silah və qabaqcıl texnologiyanın verilməsinə qadağan qoyulması necə adlanır: (Çəki: 1)

- lisenziyalaşdırma
  - kvotalaşdırma
  - embarqo
  - dempinq
  - antidempinq
- 

Sual: «Marşall planı» əlaqədar idi: (Çəki: 1)

- Avroatomun yaranması ilə
  - Ümumi bazarın yaradılması ilə
  - Qərbi Avropa ölkələrinə ABŞ-ın iqtisadi yardımı ilə
  - müttəfiq ölkələrə hərbi yardım ilə
  - Avropa ölkələrinin hərbi sənayesinə beynəlxalq nəzarətlə
- 

Sual: «Marşall planı» həyata keçirilmişdi: (Çəki: 1)

- 1950-1960-ci illərdə
  - 1951-1970-ci illərdə
  - 1945-1950-ci illərdə
  - 1946-1955-ci illərdə
  - 1947-1957-ci illərdə
- 

Sual: ABŞ-da iqtisadi durğunluq aşağıdakı dövrlərə təsadüf edirdi: (Çəki: 1)

- 70-ci illərin sonu – 80-ci illərin əvvəlinə
  - 80-ci illərin sonu – 90-cı illərin əvvəlinə
  - 80-ci illərə
  - 90-cı illərin sonu – XXI əsrin əvvəlinə
  - 90-cı illərin ortalarına
- 

Sual: «Vaşinqton konsensusunun» prinsipləri hansı iqtisadi nəzəriyyəyə söykənir? (Çəki: 1)

- marksizm
  - neoinstitutsionalizm
  - neokonservatizm
  - neoliberalizm
  - monetarizm
- 

Sual: Dünya avtomobil bazarında hansı ölkə lider ölkələrdən sayılır? (Çəki: 1)

- Yaponiya
  - Norveç
  - ABŞ
  - Almaniya
  - Böyük Britaniya
- 

Sual: Azərbaycan Respublikası hansı regional inteqrasiya blokunun üzvü deyil? (Çəki: 1)

- MDB
  - GUAM
  - QDİƏT
  - AB
  - İKT
- 

Sual: Dünya ölkələrinin təsnifləşdirilməsi hansı metodologiyaya əsaslanır? (Çəki: 1)

- BMT-nin təsnifləşdirmə metodlarına
  - UNKTAD-ın təsnifləşdirmə metodlarına
  - BVF-nun təsnifləşdirmə metodlarına
  - Vahid metodologiya yoxdur
  - Dünya Bankının təsnifləşdirmə metodlarına
- 

Sual: Adı çəkilən şəhərlərdən hansı dünyanın əsas maliyyə mərkəzlərindən sayılır? (Çəki: 1)

- London
  - Tokio
  - Sinqapur
  - Nyu-York
  - Moskva
- 

Sual: Dünya təsərrüfatını necə ifadə etmək olar? (Çəki: 1)

- Qarşılıqlı asılı inkişafda olan Milli təsərrüfatların məcmusu;
  - Beynəlxalq təşkilatların birliyi;
  - İEÖ-ün birliyi;
  - Vahid beynəlxalq qurumdur;
  - Sadə iqtisadi orqanizmdir.
- 

Sual: Dünya təsərrüfatının əsas subyekti deyil : (Çəki: 1)

- TMK
  - Mili dövlətlər
  - TMB
  - Beynəlxalq iqtisadi təşkilatlar
  - Maliyyə sənaye qrupları
- 

Sual: Sosial-iqtisadi planda I Dünya ölkələri dedikdə hansı dövlətlər nəzərdə tutulur? (Çəki: 1)

- İEÖ
  - İEOÖ
  - YSÖ
  - Amerika dövlətləri
  - Cənub Şərqi Asiya dövlətləri
- 

Sual: Keçid iqtisadiyyatı dövlətlərinin yerləşdiyi regionlar: (Çəki: 1)

- C.S.Asiya, Avstraliya, Afrika;
  - Ş.Avropa, Qafqaz, Mərkəzi Asiya;
  - Qafqaz, Şərqi Avropa, C.S.Asiya;
  - Qafqaz, Mərkəzi Asiya, C.Amerika;
  - Qafqaz, C.Ş.Asiya, Afrika;
- 

Sual: Aşağıdakılardan hansı dünya təsərrüfatına xas deyil? (Çəki: 1)

- Dünya təsərrüfatı qlobal iqt. orqanizmdir;
  - Dünya təsərrüfatı milli təsərrüfatların məcmusudur;
  - Dünya təsərrüfatının əsasını BƏB təşkil edir;
  - Dünya təsərrüfatı TMK-ın beynəlxalq birliyidir;
  - Dünya təsərrüfatı BİM-in obyektiv əsasıdır;
- 

Sual: Aşağıdakılardan hansı dünya təsərrüfatının subyekti deyil: (Çəki: 1)

- TMK
  - TMMSQ
  - TMB
  - Həmkarlar İttifaqları
  - Sahibkarlar İttifaqı
- 

Sual: Hansı qurum Rusiyanın maraqlarının əsas tutulduğuna görə yüksək inkişafa nail ola bilmir? (Çəki: 1)

- Aİ;
  - MERKOSUR;
  - MDB;
  - BMT;
  - NAFTA;
-

Sual: «Böyük Yeddilik»ə daxil olan dövlətləri seçin: (Düzgün cavabların sayı 1-dən çoxdur) (Çəki: 1)

- AFR
  - Fransa
  - ABŞ
  - Meksika
  - Çin
- 

Sual: Dünya iqtisadiyyatı fənninin predmeti nədir? (Çəki: 1)

- ABŞ iqtisadiyyatının öyrənilməsi;
  - Milli təsərrüfatların xüsusiyyətləri və inkişaf dinamikasını öyrənmək;
  - BMT-nin qərarlarının araşdırılması;
  - İqtisadi nəzəriyyəni, nəzəri problemləri öyrənmək;
  - TMS-lərin fəaliyyətini araşdırmaq və artmasını təmin etmək;
- 

Sual: Dİ və BİM-in oxşar cəhətləri: (Çəki: 1)

- hər iki halda dünya ölkələri qarşılıqlı asılılığa əsaslanır;
  - hər iki halda təkrar istehsalı mövcud olur;
  - hər iki halda BMT prinsipləri əsas götürülür;
  - hər ikisi TMS-lərin fəaliyyətini məhdudlaşdırır;
  - Beynəlxalq mafiyaların təsirinə məruz qalırlar;
- 

Sual: Nə dünya iqtisadiyyatı inkişafının ilkin şərti, tərkib hissəsi və nəticəsi hesab edildi? (Çəki: 1)

- TMK
  - TMB
  - Aİ
  - NAFTA
  - BİM
- 

Sual: Aşağıdakılardan biri Dİ-nin öyrənilməsi metodu deyil? (Çəki: 1)

- elmi-abstraksiya;
  - induksiya-deduksiya;
  - laboratoriya;
  - məntiqi-tarixi;
  - təhlil və sintez;
- 

Sual: Aşağıdakılardan hansı Dİ-nin öyrənilməsi metodu deyil? (Çəki: 1)

- təhlil-sintez
  - induksiya-deduksiya
  - məntiqi-tarixi
  - bərpa etmək
  - dialektik materialist
-

Sual: Dünya təsərrüfatının yarım sistemləri dedikdə nə nəzərdə tutulur? (Çəki: 1)

- İEÖ, İEOÖ, NAFTA
  - ASEAN, ATEC, Aİ
  - İEÖ, İEOÖ, PSÖ
  - Aİ, İEÖ, MERKOSUR
  - MERKOSUR, Aİ, ATEC
- 

Sual: Aşağıdakılardan hansı yeni sənaye ölkəsi hesab edilir? (Çəki: 1)

- Pakistan
  - Meksika
  - Küveyt
  - İran
  - CAR
- 

Sual: YSÖ-i hansıdır? (Çəki: 1)

- Türkiyə
  - Kuba
  - ABŞ
  - CAR
  - Misir
- 

Sual: PSÖ-i hansıdır? (Çəki: 1)

- CAR
  - Tunis
  - Qazaxstan
  - Çin
  - Misir
- 

Sual: İEÖ-ni seçin: (Çəki: 1)

- Nigeriya
  - İsrail
  - Tailand
  - Banqladeş
  - Nepal
- 

Sual: Yeni sənaye ölkələrini seçin: (Düzgün cavab 1-dən çoxdur) (Çəki: 1)

- ABŞ
  - C.Koreya
  - Türkiyə
  - CAR
  - B.Britaniya
- 

Sual: İEOÖ sırasından ayrılan yeni qruplaşmanı seç: (Çəki: 1)

- Avropa İttifaqı ölkələri;

- Böyük Yeddilik;
  - Yeni sənaye ölkələri;
  - Cənub ölkələri;
  - Şimal birliyi;
- 

Sual: Neft-dollar ölkələrinin İEÖ sayılmamasının səbəbi: (Çəki: 1)

- sənayedə emal sənayesinin payının çox olması;
  - hasilat sənayesinin payının çox olmaması;
  - emal sənayesinin payının çox olmaması;
  - yüngül sənayenin üstünlüyü;
  - xidmət sektorunun yüksək inkişafı;
- 

Sual: Təkrar istehsalın fazalarını seç.(Düzgün cavab 1-dən çoxdur) (Çəki: 1)

- İstehsal
  - Xidmət
  - İstehlak
  - Bölgü
  - Qloballaşma
- 

Sual: Dİ-nin yarım sistemlərlə ayrılmasının əsas meyarı: (Çəki: 1)

- Əhalinin sayı
  - dollar zonası olması
  - Avro-zonası olması
  - iqtisadi inkişaf səviyyəsi
  - ərazisinin böyüklüyü
- 

Sual: Ölkənin iqtisadi inkişaf səviyyəsi əsasən hansı meyarın həcmi ilə müəyyən edilir? (Çəki: 1)

- ÜDM-in
  - ÜMM-in
  - DÜÜM-ün
  - XMG-nin
  - büdcənin həcmi
- 

Sual: Dünya təsərrüfatına daxil olan ölkələr iqtisadi inkişaf səviyyəsinə görə bölünür: (Çəki: 1)

- kapitalist və sosialist ölkələrə;
  - İEÖ və İEOÖ
  - Amerika və Avropa ölkələrinə
  - müstəqil və müstəmləkə ölkələrə
  - sənaye və kənd təsərrüfatı ölkələrinə
- 

Sual: Yüksək sosial-iqtisadi inkişaf səviyyəsinə çatmış «kiçik ölkələr» qrupunu müəyyən edin: (Çəki: 1)

- İsveç, ABŞ, Belçika;
  - İsveçrə, Belçika, Niderland
  - Norveç, Avstraliya, Çin;
  - CAR, Norveç, Polşa;
  - Finlandiya, Estoniya, Kanada
- 

Sual: İnkişaf etmiş ərazicə kiçik ölkələri seçin.(Düzgün cavab 1-dən çoxdur) (Çəki: 1)

- . ABŞ
  - Fransa
  - Belçika
  - Çin
  - İsveçrə
- 

Sual: Böyük əraziyə malik İEÖ-i seçin:(Düzgün cavab 1-dən çoxdur) (Çəki: 1)

- ABŞ
  - Belçika
  - İsveçrə
  - Avstraliya
  - Kanada
- 

Sual: Uyğun olaraq dənizə çıxışı olmayan inkişaf etmiş və Post sovet məkanı ölkələrini seçin: (Çəki: 1)

- İsveçrə, Qırğızıstan
  - AFR, Rusiya
  - İsveçrə, Qazaxstan
  - Fransa, Ukrayna
  - Belçika, Türkiyə
- 

Sual: Qlobal məhsul nədir? (Çəki: 1)

- hər ölkədə istehsal edilmiş məhsul
  - hər ölkədə 1 ildə istehsal edilmiş məhsulun həcmi
  - dünya ölkələrində istehsal olunmuş son məhsul və xidmətlərin məcmusu
  - Avropada istehsal olunmuş son məhsul və xidmətlərin məcmusu
  - dünya ölkələrində emal edilmiş məhsul və xidmətlərin məcmusu
- 

Sual: Divident nədir? (Çəki: 1)

- iqtisadi inkişafdən olan gəlir;
  - cəmi gəlirlərin məcmusu;
  - səhmlərdən olan gəlir;
  - milli gəlir göstəricisidir;
  - faizlərin məcmusudur;
- 

Sual: ÜDM ilə ÜMM həcmi arasında 1% fərqi olan ölkələr qrupu hansıdır? (Çəki: 1)

- İEOÖ



- YSÖ
  - PSÖ
  - İEÖ
  - Avropa ölkələri
- 

Sual: Qədim təsərrüfatların əsas fəaliyyət sahələri: (Çəki: 1)

- metallurgiya, poladəritmə;
  - əkinçilik, maşınqayırma;
  - əkinçilik, maldarlıq;
  - Quşçuluq, yeyinti sənayesi;
  - heyvandarlıq, poladəritmə;
- 

Sual: Qədim təsərrüfatlar üçün əsas xas olan cəhət: (Çəki: 1)

- texnologiyadan geniş istifadə;
  - xarici iqtisadi əlaqələrn mövcudluğu;
  - yekcinslik, torpaqdan ömürlük istifadə;
  - çeşid müxtəlifliyi, inteqrasiya;
  - Broylər sisteminin genişləndirilməsi;
- 

Sual: İqtisadi artımın neçə və hansı tipləri var? (Çəki: 1)

- 2, intensiv və ekstensiv;
  - 2, sürətli və mülayim;
  - 2, nominal və real;
  - 3, nominal, real və texnoloji;
  - 3, operativ, çox amilli, təkamilli;
- 

Sual: İxrac kvotası nəyə deyilir? (Çəki: 1)

- idxalın cəmi məhsula nisbəti;
  - cəmi xarici ticarət dövriyyəsinin ÜDM-ə nisbəti;
  - ixracın ÜDM-ə nisbəti;
  - idxalın ixraca nisbəti;
  - ÜDM-nn ÜMM-ə nisbəti;
- 

Sual: İqtisadi inkişaf baxımından daha çox gözə çarpan şərq dövlətləri:(Düzgün cavab 1-dən çoxdur) (Çəki: 1)

- Hindistan
  - Çin
  - Yunanıstan
  - İngiltərə
  - Misir
- 

Sual: XX əsrin 80-90-cı illərində dünyanın müasir siyasi xəritəsində ən çox dəyişikliyə məruz qalmış region: (Çəki: 1)

- Qərbi Avropa

- Cənubi Afrika
  - Cənubi Amerika
  - Şərqi Avropa
  - Şimali Amerika
- 

Sual: İEÖ-in daha çox yerləşdiyi region: (Çəki: 1)

- Şərqi Asiya
  - Qərbi Avropa
  - Mərkəzi Asiya
  - Cənubi Amerika
  - Şərqi Avropa
- 

Sual: Hansı ölkələrdə mineral ehtiyatların «dərininə» mənimsənilməsi üstünlük təşkil edir? (Çəki: 1)

- Rusiya, Avstraliya
  - Almaniya, Böyük Britaniya
  - Kanada, Argentina
  - Braziliya, Zair
  - Azərbaycan, Səudiyyə Ərəbistan
- 

Sual: «Fritrederçilik» kimin ideyası idi ? (Çəki: 1)

- D.Rikardo
  - A.Marşall
  - A.Smit
  - C.Mill
  - V.Petti
- 

Sual: Dünya təsərrüfatı tam bir sistem kimi nə vaxt formalaşmışdır? (Çəki: 1)

- XI – XII əsrlərdə
  - XIII – XIV əsrlərdə
  - XIV – XV əsrlərdə
  - XVII – XVIII əsrlərdə
  - XIX – XX əsrlərdə
- 

Sual: Dünya bazarından DT-yə keçidə zəmin yaranması hansı dövrə təsadüf edir? (Çəki: 1)

- XIV-XV əsrlər
  - XIX əsrin sonu
  - XX əsrin əvvəli
  - XX əsrin sonu
  - XXI əsrin əvvəlləri
- 

Sual: Dünya bazarından dünya təsərrüfatına keçidin baş verməsinə zəmin yaradan ən əsas amil: (Çəki: 1)

- Amerika qitəsinin kəşfi
  - Yeni texnologiyanın tətbiqi
  - istehsalın kütləvi hal alması
  - Müstəmləkə sisteminin genişlənməsi
  - Yeni gümüş-qızıl yataqlarının kəşfi
- 

Sual: Dünya sosialist təsərrüfat sistemi nə vaxt yarandı? (Çəki: 1)

- I Dünya müharibəsindən əvvəl
  - II Dünya müharibəsindən əvvəl
  - I Dünya müharibəsindən sonra
  - II Dünya müharibəsindən sonra
  - İki dünya müharibəsi arasındakı dövrdə
- 

Sual: Sosialist-təsərrüfat sisteminə aid deyil? (Çəki: 1)

- istehsalın kollektivləşdirilməsi
  - mərkəzdən idarəçilik
  - sənayenin dövlətləşdirilməsi
  - azad sahibkarlıq
  - planlaşdırma
- 

Sual: II Dünya müharibəsindən sonra Avropanın inkişafına daha çox yardım edən dövlət: (Çəki: 1)

- SSRİ
  - Avstraliya
  - ABŞ
  - Kanada
  - Çin
- 

Sual: Qərbi Avropanın inkişafı üçün ABŞ-ın yaratdığı planın müəllifi kimdir? (Çəki: 1)

- A.Marşal
  - Ford
  - C.Marşal
  - R.Şuman
  - Ruzvelt
- 

Sual: Aşağıdakılardan hansı dünya təsərrüfatının inkişafındakı əsas daxili ziddiyyətlərə aid deyil? (Çəki: 1)

- «Üç mərkəz» arasında olan ziddiyyət
  - «Şimal» və «Cənub» ölkələri arasında olan ziddiyyət
  - «Qərb» və «Şərq» ölkələri arasında olan ziddiyyət
  - TMK-larla TMB-lərin arasında olan ziddiyyət
  - Yeni sənaye ölkələri ilə İEÖ arasında olan ziddiyyət
-

Sual: «Şimal» və «Cənub» ölkələri arasında olan ziddiyyət dedikdə hansı ölkələr arasındakı ziddiyyət nəzərdə tutulur? (Çəki: 1)

- Yeni sənaye ölkələri ilə İEÖ-lər
  - İEÖ-lərlə sosializm sistemi ölkələri
  - İEÖ-lərlə İEOÖ-lər
  - Qərbi Avropa və ABŞ
  - ABŞ və Kanada
- 

Sual: «Dünya iqtisadiyyatının hərəkətverici qüvvəsi» dedikdə nə nəzərdə tutulur? (Çəki: 1)

- Amerika Birləşmiş Ştatları
  - Almaniya Federativ Respublikası
  - Xüsusi sahibkarlar
  - Beynəlxalq şirkətlər
  - Milli kompaniyalar
- 

Sual: Tarixi baxımdan ilk birliklər, ittifaqlar hansı sahədə yaranırdı? (Çəki: 1)

- istehsal
  - gəmiçilik
  - ticarət
  - maliyyə-kredit
  - xidmət
- 

Sual: İnhisar nəyə deyilir? (Çəki: 1)

- Kapitalın və istehsalın daha çox əllərdə cəmləşməsi
  - Sənayenin müəyyən sahələrinin birliyi
  - Satış bazarları birliyi
  - Kapitalın daha az sahələrdə cəmləşməsi
  - kapitalın və istehsalın daha az əllərdə cəmləşməsi
- 

Sual: Aşağıdakılardan hansı dünya iqtisadiyyatı fənninin öyrənilməsi metodu deyil? (Çəki: 1)

- Elmi abstraksiya
  - Təhlil və sintez
  - Elmi konstruksiya
  - Məntiqi və tarixi
  - Dialektik materialist
- 

Sual: Aşağıdakılardan hansı dünya iqtisadiyyatı fənninin öyrənilməsi metodu deyil? (Çəki: 1)

- Elmi abstraksiya
  - Məntiqi və tarixi
  - İnduksiya və deduksiya
  - Siyasi-coğrafi
  - təhlil və sintez
-

Sual: İqtisadi ədəbiyyatlarda tarixi baxımdan inhisarların yaradılmasını neçə mərhələyə ayırırlar? (Çəki: 1)

- 3
  - 4
  - 5
  - 6
  - 2
- 

Sual: İqtisadi ədəbiyyatlarda tarixi baxımdan inhisarların yaradılmasının I mərhələsi neçənci illəri əhatə edir? (Çəki: 1)

- 1873-cü ildən XIX əsrin sonunadək
  - 1900-1910-cu illər
  - 1860-1870-ci illər
  - 1890-1900-cu illər
  - 1890-cı ildən XX əsrin əvvəlinədək
- 

Sual: İqtisadi ədəbiyyatlarda tarixi baxımdan inhisarların yaradılmasının III mərhələsi neçənci illəri əhatə edir? (Çəki: 1)

- 1900-u illərdən sonrakı dövr
  - 1860-1870-ci illər
  - 1800-1890-cı illər
  - 1873-cü ildən XIX əsrin sonunadək
  - 1800-1810-cu illər
- 

Sual: Bunlardan hansı daha sadə inhisar birliyidir? (Çəki: 1)

- kartel
  - sindikat
  - trest
  - korner
  - konsern
- 

Sual: Bunlardan hansı daha sadə inhisar birliyiir? (Çəki: 1)

- sindikat
  - ring
  - trest
  - konsern
  - konqlomerat
- 

Sual: Bunlardan hansı daha sadə inhisar birliyidir? (Çəki: 1)

- trest
  - pulı
  - sindikat
  - konsern
  - konqlomerat
-

Sual: Hazırda dünyada təxmini, yuvarlaq olaraq nə qədər TMŞ fəaliyyət göstərir?  
(Çəki: 1)

- 70000
  - 900000
  - 80000
  - 60000
  - 55000
- 

Sual: Dünya iqtisadiyyatı nədir? (Çəki: 1)

- Dünya ölkələrinin iqtisadiyyatlarının cəbri cəmi
  - qarşılıqlı əlaqə və asılılıqda olan BƏB və BİM sistemində qoşulmuş milli iqtisadiyyatların məcmusudur
  - c) müəyyən xalqa, millətə məxsus olub onun mənafələrini ifadə edən. hüdudları dövlət sərhədləri ilə məhdudlaşan. özünün maddi-texniki əsası, müna- bətlər sistemi
  - müəyyən bir region daxilindəki ölkələrin iqtisadiyyatlarının məcmusudur
  - e) ölkənin malik olduğu bütün maddi nemətlərin və iqtisadi döv-riyyəyə cəlb edilən təbii sərvətlərin məcmusunu özürtdə birləşdirir
- 

Sual: Sənayeləşməyə qədərki dövrün inkişaf paradiqması necə xarakterizə olunur?  
(Çəki: 1)

- dəstəklənən istehsal
  - İnkişaf etmiş iqtisadiyyat
  - dəstəklənən istehlak
  - müstəqil inkişaf
  - isehlak və istehsalın bərabərliyi
- 

Sual: Coğrafi baxımdan 100 daha böyük TMŞ-lərin 90%-nin yerləşdiyi regionları seçin: (Düzgün cavabların sayı 1-dən çoxdur) (Çəki: 1)

- Avstraliya
  - Cənub Şərqi Asiya
  - Şimali Amerika
  - Qərbi Avropa
  - Yaponiya
- 

Sual: Sənayeləşməyə qədərki dövr üçün aşağıdakılardan hansı xarakterikdir? (Çəki: 1)

- müxtəlif məhsulların istehsalında ixtisaslaşma
  - manufaktura və fabrik istehsalının geniş tətbiqi
  - fəhlələr ittifaqının yaradılması
  - istehsalın mexanikləşməsi
  - natural təsərrüfatın hökmranlığı
- 

Sual: Transmilli banklara aid olmayan xüsusiyyəti seçin: (Çəki: 1)

- daha etibarlıdırlar
- vəsait qəbul etmək imkanları genişdir

- texniki imkanları genişdir
  - TMB-lərin inkişafının IV mərhələsi XXI əsrin əvvəllərinə təsadüf edir
  - Şöbələri, agentlikləri fəaliyyət göstərir
- 

Sual: Böyük coğrafi kəşflər dövrünə aşağıdakılardan hansılar aiddir? (Çəki: 1)

- Milli iqtisadiyyatın sənayecə inkişafı
  - inhisar birliklərin yaranması
  - kapitalın beynəlxalq hərəkəti
  - X.Kolumbun ekspedisiyası reallaşmışdır.
  - İstehsalın beynəlmiləşməsi.
- 

Sual: MDB-yə daxil olan ölkələrdən hansında Maliyyə sənaye qruplarının sayı və həcmi diqqəti daha çox cəlb edir? (Çəki: 1)

- Qazaxıstan
  - Türkmənistan
  - Azərbaycan
  - Rusiya
  - Gürcüstan
- 

Sual: Böyük coğrafi kəşflər dövründə iqtisadi mərkəzləşmə hansı istiqamətə doğru dəyişmişdir. (Çəki: 1)

- Qərbə
  - Yaxın Şərqi
  - Uzaq şərqi
  - Şimala
  - Cənuba
- 

Sual: "Qiymətlər inqilabı" hansı dövr üçün xarakterikdir? (Çəki: 1)

- Sənaye inqilabı dövrü
  - XIX əsrin əvvəlləri
  - XI əsrdə
  - Birinci dünya müharibəsinin başlanması dövrü
  - İkinci dünya müharibəsinin bitməsi
- 

Sual: "kapitalizmin mərkəzi" hansı ölkədir? (Çəki: 1)

- ABŞ
  - İngiltərə
  - Yaponiya
  - Hindistan
  - Fransa
- 

Sual: 1994-cü il 20 sentyabr tarixində imzalanmış müqavilə hansı yataqların işlənməsilə bağlı idi? (Çəki: 1)

- Yanar-Tava, Atəşgah

- Zəfər, Məşəl
  - Alov, Araz, Şərq
  - Azəri-Çıraq, Güneşli
  - Azəri-Çıraq, Savalan
- 

Sual: Sənaye çevrilişi nə zaman baş vermişdir? (Çəki: 1)

- XIX əsrin 70-ci illərində
  - XX əsrin sonu
  - XVIII əsrin 60-cı illərində
  - X əsrin sonu
  - XII əsrdə
- 

Sual: Fritrederçilik prinsipinin mahiyyəti nədir? (Çəki: 1)

- azad ticarət
  - rəqabətli bazar
  - dünya bazarı
  - regional bazar
  - beynəlxalq ticarət
- 

Sual: «Əsrin müqaviləsi» layihəsinə ilkin kapital qoyuluşlarında daha böyük paya sahib şirkətləri seçin:(Düzgün cavabların sayı 1-dən çoxdur) (Çəki: 1)

- SOCAR
  - TRAO
  - BP-Amoco
  - Pennzoil
  - Lukoyl
- 

Sual: 19-20 ci əsrlərdə dünya imperializmində 3 rəqabət mərkəzi yarandı. Bunlar hansı ölkələrdi? 1. ABŞ 2. Yaponiya 3. Yaxın şərq 4. Qərbi Avropa 5. Afrika ölkələri (Çəki: 1)

- 1,5
  - 4,5
  - 1,2,5
  - 1,3,5
  - 1,2,4
- 

Sual: Əsrin müqaviləsi layihəsinin dəyəri nə qədərdir? (Çəki: 1)

- 1258 mln.\$
  - 726 mln.\$
  - 154 mln.\$
  - 7400 mln.\$
  - 1480 mln.\$
-



Sual: Bu şirkət «Əsrin müqaviləsi» layihəsində 633 mln. \$-lıq səhmə malikdir və Norveçə təmsil edir. Bu hansı şirkətdir? (Çəki: 1)

- Pennzoil
  - Statoil
  - Ramco
  - Unocal
  - TRAO
- 

Sual: «Əsrin müqaviləsi» layihəsində çıxarılaçaq qaz və qaz kondensatının neçə faizi Azərbaycanın payına düşür? (Çəki: 1)

- 70%
  - 49,5%
  - 51,5 %
  - 100%
  - 0%
- 

Sual: 1870-1913 cü illərdə dünya ticarətində birinci yeri hansı ölkə tuturdu? (Çəki: 1)

- İngiltərə
  - Qazaxıstan
  - Misir
  - Uruqvay
  - CAR
- 

Sual: «Əsrin müqaviləsi» layihəsində nə qədər neft çıxarılaçağı nəzərdə tutulur və bunun neçə faizi Azərbaycanın payına düşür? (Çəki: 1)

- 630 mln. ton, 51,5%
  - 530 mln. ton, 50%
  - 511 mln. ton, 51,5 %
  - 511 mln. ton, 49,5%
  - 630 mln. ton, 49,5%
- 

Sual: Milli təsərrüfatların beynəlmilləşməsi ilk növbədə nə ilə bağlı olmuşdur? (Çəki: 1)

- Beynəlxalq bazarların inkişafı ilə.
  - Surbanizasiya proseslərinin genişlənməsi ilə.
  - Azad ticarətin inkişafı ilə.
  - Gömrük sisteminin sərtləşdirilməsi ilə
  - TMK-ların yaranışı ilə.
- 

Sual: «Əsrin müqaviləsi» layihəsində təxminən nə qədər qaz və qaz kondensatının çıxarılaçağı məlumdur? (Çəki: 1)

- 51 mlrd. m3
- 55 mlrd. m3
- 54 mlrd. m3
- 59 mlrd. m3

63 mlrd. m3

---

Sual: T.Maltusun «əhali məskunlaşması» nəzəriyyəsinə görə artır? (Çəki: 1)

- Məskunlaşma həndəsi, yaşayış vasitələri ədədi silsilə ilə.
  - Yaşayış vasitələri həndəsi, məskunlaşma ədədi silsilə ilə.
  - Məskunlaşma ədədi, ərzaq istehlakı həndəsi silsilə ilə.
  - Miqrasiya həndəsi, ərzaq istehsalı ədədi silsilə ilə.
  - Ərzaq istehsalı həndəsi, əhali ədədi silsilə ilə.
- 

Sual: K.Cinnini tsiklilik nəzəriyyəsinə görə hər bir əhali qrupu iqtisadi inkişafıba bağlı hansı fazalardan keçir? (Çəki: 1)

- Sürətli artım, stasionar vəziyyətə qədər yavaşımaya və ixtisarlaşma
  - Sürətli artım, enmə və böhranlı vəziyyət
  - Yavaş artım, stasionar vəziyyətə qədər sürətlənmə və reqressiya.
  - Yavaş artım, sürətli artım stasionar vəziyyət.
  - Sürətli artım, resessiya və ixtisarlaşma.
- 

Sual: «Əsrin müqaviləsi» layihəsində uyğun olaraq çıxarılacaq neft və qazın miqdarının düzgün verildiyi variantı seçin: (Çəki: 1)

- neft –511 mln. ton, qaz – 55 mlrd. m3
  - neft – 630 mln. ton, qaz – 54 mlrd. m3
  - neft – 770 mln. ton, qaz – 32 mlrd. m3
  - neft – 226 mln. ton, qaz – 46 mlrd. m3
  - neft – 573 mln. ton, qaz – 74 mlrd. m3
- 

Sual: Əhali artımının tsiklilik nəzəriyyəsinin müəllifi? (Çəki: 1)

- David Rikardo.
  - Tomas Maltus.
  - Raul Perebiş.
  - Korrado Cinni.
  - Məhbub ül-Həqq.
- 

Sual: Bu şirkət «Əsrin müqaviləsi» layihəsinə sonradan qoşulmuşdur, Səudiyyə Ərəbistanını təmsil edir. Bu hansı şirkətdir? (Çəki: 1)

- «İtochu»
  - «Ramco»
  - «Pennzoil»
  - «Exxon»
  - «Delta-Nimir»
- 

Sual: «Qloballaşma» anlayışının elmi ədəbiyyatlarda ilk dəfə gətirmişdir? (Çəki: 1)

- Vasiliy Leyontiyev.
- Adam Smit.
- Karl Marks.

- Denis Medouz.
  - Teodar Levitt.
- 

Sual: Bu kəmər in çəkilişinə dair deklarasiya 1998-ci ilin oktyabrında Ankarada 3 dövlət arasında imzalanmışdır. Bu hansı kəmərdir? (Çəki: 1)

- Bakı-Novorossiysk
  - Nabukko
  - Şimal axını
  - Bakı-Tbilisi-Ceyhan
  - Bakı – Ərzurum
- 

Sual: «Qloballaşma» hansı prosesdir? (Çəki: 1)

- Mülkiyyət münasibətlərinin təkmilləşməsi prosesi.
  - Meqopolislərin urbanizasiyasının genişlənməsi prosesi.
  - Hərbi blokların inteqrasiyası prosesi.
  - Ümumdünya siyasi, iqtisadi, mədəni, informasiya təyinatlı inteqrasiya və unifikasiya prosesi.
  - Regional ittifaqların dezinteqrasiyası prosesi.
- 

Sual: Təsərrüfat həyatının tarixi beynəlmilləşməsi hansı sferada baş vermişdir? (Çəki: 1)

- İstehsal.
  - Tədavül.
  - İstehlak.
  - Mübadilə.
  - Kooperasiya.
- 

Sual: Bakı-Tbilisi-Ceyhan layihəsində nə qədər insan çalışır, insanların neçə nəfəri Azərbaycandır və neçə faizi Azərbaycanlılardır? (Çəki: 1)

- 21000 insan, 4000 nəfər – 80 %
  - 25000 insan, 3600 nəfər – 75 %
  - 30000 insan, 4200 nəfər – 56 %
  - 31000 insan, 3000 nəfər – 90 %
  - 33000 insan, 5000 nəfər – 80 %
- 

Sual: Qloballaşmanın hərəkətverici amilləri hansılardır? (Çəki: 1)

- İstehsalın delokallaşması.
  - Tədavül sferasının genişlənməsi.
  - İqtisadi böhranlar.
  - Müharibələr və təbii fəlakətlər.
  - Deinteqrasiya meyilləri.
- 

Sual: İnteqrasiya prosesinin klassik təsnifatını hansı alim vermişdir? (Çəki: 1)

- C.Mill

- K.Marks
  - D.Rikardo
  - B.Balaşı
  - R.Şuman
- 

Sual: Qloballaşmanın hərəkətverici gücləri hesab olunmur? (Çəki: 1)

- ETT-nin yeni dalğası;
  - TMK-lann fəaliyyəti;
  - İnternetin genişlənməsi;
  - Qlobal problemlərin çoxalması
  - Millitarizasiyanın güclənməsi.
- 

Sual: Qlobal problemlərin əlamətlərinə aid deyil? (Çəki: 1)

- Onlar təxirəsalınmazdırlar və gələcək nəsillərə ötürülməsi yolverilməzdir.
  - Onlann yaranışı və inkişafı qarşılıqlı əlaqəlidir.
  - Problemlərin həlli bəşəriyyətin səylərinin birləşdirilməsini tələb edir.
  - Onlar ümumi xarakter daşıyır və bütün ölkələri əhatə edirlər.
  - Hamısı aiddir.
- 

Sual: Hansılar «Qloballaşma indeksinin» hesablamasında əsas götürülmür? (Çəki: 1)

- Xarici birbaşa və portfel investisiyalar.
  - Beynəlxalq turizmin həcmi.
  - Telefon trafikinin həcmi
  - Şəxsi pul köçürmələri
  - Militarizasiyanın səviyyəsi.
- 

Sual: Hansılar dünyanın ən çox qloballaşmış 20 ölkəsi sıralarına daxil deyillər? (Çəki: 1)

- Malaziya.
  - Hindistan.
  - Böyük britaniya.
  - ABŞ.
  - Yeni Zellandiya.
- 

Sual: Qlobal inkişaf problemlərinin həlli yollarına belə yanaşma mövcud deyil? (Çəki: 1)

- İyerarxik.
  - Texnokratik.
  - Fəlsəfi.
  - Eksiztensial.
  - Mədəni.
- 

Sual: «Demoqrafiya» elminin konkret obyektı nədir? (Çəki: 1)

- Təbiət.

- Cəmiyyət.
  - Əhali.
  - İnstitusionalizm.
  - Plyuralizm.
- 

Sual: «Demoqrafiya» elminin predmetinə öyrənilməsi aid deyil? (Çəki: 1)

- Miqrasiya.
  - Militarizasiya.
  - Yaş strukturu.
  - Milli tərkib
  - Əhalinin coğrafi yerləşməsi.
- 

Sual: «Demoqrafik partlayış» nədir? (Çəki: 1)

- Yüksək səviyyəli miqrasiya
  - Remiqrasiyanın məhdudlaşması.
  - Təyin edilmiş ərazidə ərazidə imiqrantların say çoxluğu.
  - Təyin edilmiş ərazidə çox yüksək olan əhali artımı
  - Təyin edilmiş ərazidə aşağı səviyyəli əhali artımı
- 

Sual: Əhalinin təkrar istehsalı? (Çəki: 1)

- Əhalinin yenidən məskunlaşması.
  - Əhalinin deportasiyası.
  - Doğum və ölüm nəticəsində əhalinin yeniləşməsi prosesi.
  - Doğum, ölüm və miqrasiya nəticəsində əhalinin fasiləsiz təzələnməsi prosesi.
  - Miqrasiya nəticəsində əhalinin fasiləsiz təzələnməsi prosesi
- 

Sual: Dünya əhalisinin neçə faizi inkişaf etməkdə olan ölkələrin payına düşür? (Çəki: 1)

- 15%-i
  - 50%-i.
  - 40%-i.
  - 30%-i.
  - 90%-i.
- 

Sual: Dünya əhalisinin neçə faizi şəhərlərdə yaşayır? (Çəki: 1)

- 15%-i.
  - 29%-i.
  - 48%-i
  - 77%-i.
  - 92%-i.
- 

Sual: Dünya əhalisinin dəniz sahili ərazisində necə faizi məskunlaşmışdır? (Çəki: 1)

- 5%-i.
- 20%-i.

- 30%-i.
  - 50%-i.
  - 80%-i.
- 

Sual: Urbanizasiya nədir? (Çəki: 1)

- Əhali sayının artımı
  - Əhali sayının azlması
  - Əhalinin geniş miqrasiyası
  - Şəhər əhalisinin kədlərə axını.
  - Kənd əhalisinin şəhərə axını.
- 

Sual: Ruralizasiya nədir? (Çəki: 1)

- Miqrasiyanın məhdudlaşması.
  - Əhalinin şəhər ətrafında məskunlaşması.
  - Şəhər əhalisinin kədlərə axını.
  - Kənd əhalisinin şəhərə axını.
  - Kənd əhalisini iri yaşayış məntəqələtinə köçü.
- 

Sual: Suburbanizasiya nədir? (Çəki: 1)

- Urbanizasiyanın məhdudlaşması prosesi.
  - Şəhərlərdə istehsal müəssisələrinin köçürülməsi.
  - Şəhər ətrafında sənayeləşməsin genişlənməsi.
  - Təminatlı ailələrin müəyyən qisminin şəhərətrafı zonaya axını.
  - Təminatlı ailələrin müəyyən qisminin kəndlərə axını.
- 

Sual: Dünya iqtisadiyyatının subyektlərinə hansılar daxil deyil? (Çəki: 1)

- Milli dövlətlər.
  - Transmilli Korporasiyalar
  - Beynəlxalq iqtisadi təşkilatlar.
  - Regional inteqrasiyalı təsərrüfat birlikləri
  - İqtisadi rayonlararası təsisatlar.
- 

Sual: Beynəlxalq əmək miqrasiyası yaradan səbəblər? (Çəki: 1)

- Siyasi.
  - İqtisadi.
  - Ekoloji
  - İdeoloji.
  - Koffesial.
- 

Sual: Demografik keçid? (Çəki: 1)

- Doğum və ölüm göstəricilərinin dəyişməsi ilə urbanizasiyanın genişlənməsi
- Miqrasiya prosesləri ilə bağlı ölkələrin əhali sayının azlması.
- miqrantlar hesabına plke əhalisinin artması.
- Doğum və ölüm göstəricilərinin sürətli aşağı düşməsi ilə nəsillərin dəyişməsi.

Ölüm göstəricilərinin aşağı düşməsi ilə əhalinin artımı.

---

Sual: Ənənəvi cəmiyyətdən müasir cəmiyyətə keçidlə xarakterik olan demoqrafik vəziyyət? (Çəki: 1)

- Demoqrafik inkişaf.
  - Demoqrafik yükləmə.
  - Demoqrafik keçid.
  - Demoqrafik qocalma.
  - Demoqrafik partlayış
- 

Sual: İşsizlik növlərinə aid deyil? (Çəki: 1)

- Tsiklik işsizlər.
  - Marjinal işsizlər.
  - Marjinal işsizlər.
  - Friksion işsizlər
  - Struktur işsizlər.
- 

Sual: Demoqrafik yükləmə əmsalı hesablanır? (Çəki: 1)

- Təqayüd yaşda olanların uşaqların sayma nisabəti ilə.
  - Uşaqların əmək qabiliyyətli əhali sayına nisabəti ilə.
  - İşsizlərin əmək qabiliyyətli əhali sayına nisabəti ilə.
  - Əmək qabiliyyətli əhali sayının uşaqlar və təqayüd yaşda olanların nisabəti ilə.
  - Uşaqların və təqayüd yaşda olanların əmək qabiliyyətli əhali sayına nisabəti ilə.
- 

Sual: Dünya ərzaq təminatının əsas mənbəyi kimi çıxış edir? (Çəki: 1)

- Kənd təsərrüfatı.
  - Meşə təsərrüfatı.
  - Balıqçılıq.
  - Çörəkbişirmə və un məmulatlarının istehsalı sənayesi.
  - Heç biri.
- 

Sual: Dünya ərzaq təhlükəsizliyi əsas təminat göstəricisi? (Çəki: 1)

- Ət məhsulları ehtiyatlarının keçicilik həcmi.
  - Ət və süd məhsulları ehtiyatlarının adambaşına düşən miqdarı.
  - Ət, süd və tərəvəz məhsulları ehtiyatlarının keçicilik həcmi və adambaşına düşən həcmi.
  - Taxıl ehtiyatlarının keçicilik həcmi və adambaşına düşən istehsalı.
  - Ət, süd, taxıl ehtiyatlarının keçicilik həcmi və adambaşına düşən miqdan.
- 

Sual: Ərzaq təhlükəsizliyinin təminatında dünya üzrə adambaşına düşən taxıl istehsalının göstəricisi? (Çəki: 1)

- 55 kq.
- 136 kq.

- 211 kq.
  - 327 kq.
  - 412 kq.
- 

Sual: Minimum istehlak səbəti? (Çəki: 1)

- Ölkənin ərzaq təhlükəsizliyini təmin edən məhsullar çeşidi.
  - Dünya ərzaq ehtiyatlarının minimal həcmi.
  - İnsanm fiziki qüvvəsini bərpa etmək üçün zəruri ərzaq çeşidi.
  - İnsanm fiziki qüvvəsini bərpa etmək üçün minimal ərzaq və xidmət çeşidi
  - İnsanın fizioloji tələbləri üçün zəruri olan qida məhsulları çeşidi.
- 

Sual: Yaşayış minimumu? (Çəki: 1)

- İnsan kapitalmm dəyəri
  - Bir il ərzində insan lazım olan qida məhsullarımın ümumi həcmi.
  - İnsamn əmək fəaliyyətinin saxlanması üçün qida məhsullarının ümumi həcmi.
  - İnsanın həyat fəaliyyətinin saxlanması üçün minimal zəruri olan rifah və həyat vasitələri çeşidi.
  - Adambaşma düşən minimal zəruri ərzaq məhsullarımın həcmi.
- 

Sual: Azərbaycan Respublikasında 2010-cu il üçün ölkə üzrə yaşayış minimumunun həcmi? (Çəki: 1)

- 46 manat
  - 65 manat
  - 78 manat
  - 87 manat.
  - 96 manat
- 

Sual: Azərbaycan Respublikasında 2010-cu il üzrə hansı əhali kateqoriyası üzrə 96 manat həcmində yaşayış minimumu təyin edilmişdir? (Çəki: 1)

- Ümumi ölkə üzrə;
  - Əmək qabiliyyətli əhali üçün;
  - Pensiyaçılar üçün;
  - Uşaqlar üçün.
  - Belə təyinat aparılmamışdır.
- 

Sual: Orqanizmin həyatın saxlanması üçün minimal qidanın çatışmamazlığı və ya tamam olmaması vəziyyəti? (Çəki: 1)

- Mütləq aclıq.
  - Nisbi aclıq.
  - Yanaclıq.
  - Orta aclıq.
  - Heçbiri.
- 

Sual: Nisbi aclıq? (Çəki: 1)



- Orqanizmin həyatının saxlanması üçün minimal qidanın çatışmamazlığı və ya tamam olmaması
  - Orqanizmin aktiv fəaliyyətini saxlamaq üçün xroniki olaraq zəruri vitaminləri çatışmayan ərzaq məhsulları ilə qidalanma.
  - Orqanizmin həyatının saxlanması üçün normaya uyğun qida ehtiyatı.
  - Qidanın çatışmamazlığının minimal həddi.
  - Heçbiri.
- 

Sual: Dünya Bankı nın yoxsulluq təyinatı - gün ərzində 1 adam üzrə yaşayış üçün zəruri olan vəsait həcmi? (Çəki: 1)

- 1\$.
  - 2\$.
  - 3\$.
  - 10\$.
  - 50\$.
- 

Sual: İnsanlar öz əmək qabiliyyətlərini sabit saxlamaq üçün elmi əsaslandırılmalara görə gün ərzində neçə kilokalori enerji ekvivalentində ərzaq qəbul etməlidir? (Çəki: 1)

- 300.
  - 1100
  - 2600.
  - 5900
  - 11100.
- 

Sual: Kritik aclıq vəziyyəti neçə kilokalori enerji ekvivalentində ərzaq qəbulunda baş verir? (Çəki: 1)

- 50.
  - 500.
  - 850.
  - 1000.
  - 4500.
- 

Sual: İnsanın, ailənin əsas fizioloji və sosial tələblərini ödəmək üçün istehlak malları və xidmətlər çeşidinin alınması xərcləri? (Çəki: 1)

- Minimum istehlak büdcəsi
  - İstehlak qiymətləri indeksi.
  - Paritet İstehlak Qabiliyyəti.
  - Minimum istehlak səbəti.
  - Yaşayış minimumu.
- 

Sual: Təsbit edilmiş vaxt ərzində müvafiq əmtəə və xidmətlər qrupunun orta səviyyəsinin nisbi dəyişməsinə xarakterizə edən əmsal? (Çəki: 1)

- İstehlak qiymətləri indeksi
- Qloballaşma indeksi
- Cinni əmsalı..

- İnsan kapitalı indeksi.
  - Heçbiri.
- 

Sual: Müxtəlif ölkələrin valyutalarının, pul vahidlərinin əsas istehlak mallarının alışı üzrə təyinat edilən müqabil nisbəti? (Çəki: 1)

- İstehlak qiymətləri indeksi
  - b) Minimum istehlak büdcəsi.
  - İnsan inkişafı indeksi.
  - Alıcılıq Qabiliyyəti Paritet.
  - Valyuta məzənnəsi.
- 

Sual: Enqel qanunu? (Çəki: 1)

- Gəlirlər artdıqca ərzaq xərcləri azalır, ikinci dərəcəli şeylərə - xidmətə olan xərclər artır.
  - Əhali gəlirlərinin artım ölçüsü ilə rifah proporsional olaraq yüksəlir.
  - Yemək xərcləri uzunmüddətli istifadə predmetlərinə, səyahət və əmanətlərə nisbətdə daha da artır.
  - Yemək xərcləri artır, uzunmüddətli istifadə xərcləri azalır.
  - Əhali gəlirləri azalır, uzunmüddətli istifadə xərcləri proporsional olaraq yüksəlir.
- 

Sual: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının əsas funksiyalarına daxil deyil? (Çəki: 1)

- Aclıqın ləğvi;
  - Qidalanmanın və həyat keyfiyyətinin yaxşılaşdırılması;
  - Ərzaq, kənd təsərrüfatı, meşəçilik və balıqçılıq məhsullarının istehsalı, emalı və bölgüsünün yaxşılaşdırılması;
  - Kənd təsərrüfatı rayonlarının inkişafına və kənd əhalisinin həyat şəraitinin yaxşılaşdırılmasına köməklik göstərmə
  - Regional ərzaq təhlükəsizliyi ilə bağlı fəaliyyətlərin əlaqələndirilməsi.
- 

Sual: Enerjidaşıyıcıları na aid deyil? (Çəki: 1)

- Neft.
  - Yanar şistlər
  - Uran filizi.
  - Maqnezium.
  - Təbii qaz.
- 

Sual: Hansı ölkə daha çox neft ehtiyatlarına malikdir? (Çəki: 1)

- Küveyt.
  - İran
  - ABŞ
  - Səudiyyə Ərəbistanı
  - Venesuela
- 

Sual: Hansı ölkə daha çox təbii qaz ehtiyatlarına malikdir? (Çəki: 1)

- ABŞ.
  - Rusiya.
  - İran.
  - Çin.
  - Qətər.
- 

Sual: Enerji resurslarının hasilatı və onların müxtəlif enerji növlərinə çevrilməsini reallaşdıran istehsal və xidmət sahələri məcmusu? (Çəki: 1)

- Yanacaq sənayesi.
  - Elektroenergetika.
  - Yanacaq-Energetika Kompleksi.
  - İstilik Elektrik Stansiyası.
  - Atom Elektrik Stansiyası.
- 

Sual: Hansılar OPEK üzvü deyildir? (Çəki: 1)

- İndoneziya.
  - Qətər.
  - Birləşmiş Ərəb Əmirlikləri
  - Bəhreyn
  - Venesuela.
- 

Sual: Dünya iqtisadiyyatında ən çox xüsusi çəkiyə malik enerjidaşıyıcısı? (Çəki: 1)

- Neft
  - Təbii qaz.
  - Daş gömür
  - Kondensat.
  - Biokütlə.
- 

Sual: Mineral resurslara aiddir? (Çəki: 1)

- Hidroenerji ehtiyatları.
  - Qeyri-filiz faydalı qazıntılar.
  - Meşə fondu.
  - Hava kütləsi.
  - Heç biri.
- 

Sual: Bərpaolunmayan enerji mənbələri? (Çəki: 1)

- Külək enerjisi.
  - Su enerjisi.
  - Günəş enerjisi.
  - Karbohidrogenlər.
  - Heç biri.
- 

Sual: Daha çox mineral xammal idxal edən ölkə? (Çəki: 1)

- ABŞ.

- Rusiya.
  - Çin.
  - Yaponiya.
  - Hindistan.
- 

Sual: Xammal və enerjidaşıyıcıları probleminin həll edilməsi yollarından biri? (Çəki: 1)

- BMT-nin səlahiyyətlərinin artırılması
  - TMK-lərin ləğvi.
  - NATO-nun genişləndirilməsi
  - ETT-nin sürətləndirilməsi.
  - ÜTT üzvlərinin sayının artırılması
- 

Sual: Alternativ enerji növünə aiddir? (Çəki: 1)

- Torf.
  - Hidroenerji.
  - Nüvə enerjisi.
  - Külək enerjisi.
  - Yanar qatlar.
- 

Sual: Troposferi, bütün hidrosfer və litosferin yuxarı hissənin əhatə edən sfera? (Çəki: 1)

- Ekosfera.
  - Biosfera
  - Neosfera.
  - Atmosfera
  - İonosfera.
- 

Sual: Quru səthini dağdan bütün təbii proseslərin məcmusu? (Çəki: 1)

- Antropogen fəaliyyət.
  - Sunami.
  - Rekultivasiya.
  - Eroziya.
  - Ekologiya.
- 

Sual: Əsas global ekoloji problem deyil? (Çəki: 1)

- Təbii ehtiyatların tükənməsi təhlükəsi.
  - Ətraf mühitin çirklənməsi.
  - Təbii mühitin mühafizəsinin pozulması.
  - Əhalinin yaşayış vasitələri ilə təmin olunmasının pisləşməsi
  - Suburbanizasiyanın genişlənməsi.
- 

Sual: Qlobal ekoloji problemin kəskinləşmə səbəbləri sırasına daxil deyil? (Çəki: 1)

- Okean və dənizlərdə gəmilərin qəzaya uğraması
- Avtomagistallarda avtomobil qəzaları

- Kanalizasiya və çirkab sulann yetərincə təmizlənməməsi.
  - Sənaye müəssisələri və radioloji stansiyalar
  - Tufan və daşqınlar.
- 

Sual: Ekoloji iqtisadiyyat əsaslanır? (Çəki: 1)

- ETT-nin inkişafı və ətraf mühitin qorunmasına.
  - Ekologiyanın qorunmasına.
  - Bazar iqtisadiyyatını genişlənməsinə.
  - İqtisadiyyatın ekoloji məhdudlaşmalarla inkişafına.
  - Avtarkiya iqtisadiyyatına.
- 

Sual: Davamlı inkişaf konsepsiyasının prioritetlərindən birinə görə? (Çəki: 1)

- Gələcək nəsillər əlavə ödənişlər aparmırlar.
  - Gələcək nəsillərə əlavə xərclər qalmır.
  - İqtisadiyyat bazar sistemi ilə irəliləyir.
  - Bazar iqtisadiyyatı təkmilləşir.
  - İstehlak mallarının çişidi yaxşılaşır.
- 

Sual: BMT-nin təbiəti mühafizə proqramı? (Çəki: 1)

- UNEP.
  - YUNESKO.
  - YUNİDO.
  - UNCHR.
  - UNODC
- 

Sual: «Kioto protokolu» nəyi məhdudlaşdırır? (Çəki: 1)

- Korbon qazı emmissiyası.
  - Flora və faunadan istifadəsinin.
  - Nüvə energetikasını.
  - Hidroenerjidən istifadəni
  - Meşələrinin qırılmasını.
- 

Sual: Yer kürəsi resurslarının fiziki məhdudluğu ilə bağlı missiyalı beynəlxalq təsisat? (Çəki: 1)

- Londonklubu.
  - Paris klubu.
  - Roma Klubu.
  - Berlin Klubu.
  - Tokio klubu.
- 

Sual: Ekoloji pessimizm tərəfdarı? (Çəki: 1)

- Bell.
- Kan.
- Toffler.

- Judenele
  - Medouz.
- 

Sual: «Dünya iqtisadiyyatı» fənni öyrənir? (Çəki: 1)

- Müəssisələr iqtisadiyyatı.
  - Milli iqtisadiyyatı.
  - Kooperativ iqtisadiyyat.
  - Qlobal iqtisadiyyatı
  - Bazar iqtisadiyyatını
- 

Sual: Avtarkiya nədir? (Çəki: 1)

- Xarici dünya ilə azad və qarşılıqlı iqtisadi əlaqədə qurma.
  - İnkişaf etmiş ölkələrin məcmu iqtisadiyyatı.
  - İnkişaf etməkdə olan ölkələrin məcmu iqtisadiyyatı.
  - Keçid iqtisadiyyatı ölkələrinin məcmu iqtisadiyyatı.
  - Öz resurslarına istinadən iqtisadiyyat qurma üsulu.
- 

Sual: 1951-ci ilin aprel ayında yaradılmış Avropa Kömür və Polad Birliyinə daxil olan ölkələri seç:(Düzgün cavabların sayı 1-dən çoxdur) (Çəki: 1)

- Almaniya
  - Belçika
  - Polşa
  - Ruminiya
  - Niderland
- 

Sual: 1957-ci idə yaradılmış bu birlik 1994-cü ildən Avropa ittifaqı adlandırılmışdır. Bu hansı birlikdir? (Çəki: 1)

- Avropa təhlükəsizlik və əməkdaşlıq birliyi
  - Avropa kömür və polad birliyi
  - Avropa iqtisadi birliyi
  - Avropa Atom enerjisi birliyi
  - Avropa Mərkəzi Bankı
- 

Sual: NAFTA hansı ölkələri birləşdirir və neçənci ildə yaranıb? (Çəki: 1)

- ABŞ, Meksika, Panama; 1992
  - ABŞ, Panama, Kuba; 1993
  - ABŞ, Kanada, Qrenlandiya; 1994
  - ABŞ, Kanada, Meksika; 1992
  - ABŞ, Kanada, Meksika; 1996
- 

Sual: Ümumi nəqliyyat şəbəkəsi uzunluğunun 80%-ə qədər, cəmi yükdaşıma dövriyyəsinin 70%-i (dəyər göstəricisi ilə 80%-i) sərnişin daşınmasının daha çox hissəsi hansı ölkələrin payına düşür? (Çəki: 1)

- PSÖ

- İEOÖ
  - YSÖ
  - Neft-dollar ölkələri
  - İEÖ
- 

Sual: Dünya üzrə müvafiq olaraq nəqliyyat şəbəkəsinin uzunluğuna, daha sonra sıxlığına görə birinci olan regionların adlarının düzgün verildiyi variantı seçin: (Çəki: 1)

- Avstraliya, Avropa
  - Avropa, Asiya
  - Afrika, Asiya
  - Cənubi Amerika, Avropa
  - Şimali Amerika, Avropa
- 

Sual: Kənd təsərrüfatında əsas istehsal amili nədir? (Çəki: 1)

- istehsal maşınları
  - işçi qüvvəsi
  - mal-qara
  - torpaq
  - ixtisaslaşma
- 

Sual: 2000-ci ilin göstəricisinə görə taxıl, buğda və düyü istehsalına görə I yeri tutan ölkə: (Çəki: 1)

- ABŞ
  - Kanada
  - Hindistan
  - Çin
  - CAR
- 

Sual: «Yaşıl inqilab»ın vətəni haradır? (Çəki: 1)

- Çin
  - Kanada
  - Meksika
  - ABŞ
  - CAR
- 

Sual: İlk istehsal baxımından sənayenin bölündüyü sahələri seçin: (Düzgün cavabların sayı 1-dən çoxdur) (Çəki: 1)

- Hasilat
  - Yüngül
  - Yeyinti
  - Emal
  - Metal emalı
-

Sual: Elektron sənayesi müəssisələrinin daha çox təmərküsləşdiyi mərkəzləri seçin: (Düzgün cavabların sayı 1-dən çoxdur) (Çəki: 1)

- Cənub-Qərbi Asiya
  - Cənubi Afrika
  - Şimali Avropa
  - Cənub-Şərqi Asiya
  - Şərqi Asiya
- 

Sual: Təbii qaz ehtiyatlarının həcminə görə I yerdə duran türk dövləti: (Çəki: 1)

- Türkiyə
  - Qazaxstan
  - Türkmənistan
  - Tacikstan
  - Qırğızstan
- 

Sual: «Demoqrafik inqilab» anlayışı ilk dəfə bu şəxs tərəfindən iqtisadi ədəbiyyata daxil edilmişdir. Bu kimdir? (Çəki: 1)

- Frenk Nautsteyn
  - Landri Adolf
  - Paul Cekson
  - Cek Briston
  - Pol Reyter
- 

Sual: Əhalinin təbii artımına görə diqqəti daha çox cəlb edən regionlar: (Düzgün cavabların sayı 1-dən çoxdur) (Çəki: 1)

- Şimali Avropa
  - Şimali Amerika
  - Cənubi Asiya
  - Cənub-Şərqi Asiya
  - Cənubi Avropa
- 

Sual: Əmək qabiliyyətli əhalinin daha çox üz tutduğu regionları seçin: (Düzgün cavabların sayı 1-dən çoxdur) (Çəki: 1)

- Şimali Amerika
  - Cənub-Şərqi Asiya
  - Mərkəzi Afrika
  - Cənub-Qərbi Asiya
  - Avropa
- 

Sual: Aşağıdakı ölkələrdən hansılar öz iqtisadi strategiyasında liberal inkişaf modelinə üstünlük verirlər? (Düzgün cavabların sayı 1-dən çoxdur) (Çəki: 1)

- ABŞ
- Kanada
- Filippin
- Fransa



Rusiya

---

Sual: Bu model Almaniyada daha geniş istifadə olunur. Gənclərə, fermerlərə dövlət yardım edir. Əhalinin rifah halının təmin edilməsində dövlətin vəzifələri genişləndirilir.

Bu hansı modeldir? (Çəki: 1)

- Liberal model
  - Korporativ-idarəetmə modeli
  - Demokratik-korporativçilik modeli
  - Sosial-bazar modeli
  - Demokratik Keyns modeli
- 

Sual: İqtisadi inkişaf səviyyəsinə daxil deyildir? (Çəki: 1)

- ÜDM-in həcmi
  - Hər nəfərə düşən ÜDM
  - Əhalinin sayı
  - Kapital qoyuluşunun həcmi
  - Əmək məhsuldarlığı
- 

Sual: Şərq istehsal üsulunda torpaqdan istifadə hansı prinsipə əsaslanırdı? (Çəki: 1)

- Torpağın ömürlük istifadə edilməsi
  - Torpağın müvəqqəti istifadə edilməsi
  - Torpağın icarə üsulu ilə idarə edilməsi
  - Torpağın yarımlıqla istifadə edilməsi
  - Torpağın satın alınması yolu ilə istifadə edilməsi
- 

Sual: Dünya bazarı nə vaxt formalaşmışdır? (Çəki: 1)

- XVII-XVIII əsrlərdə
  - XVIII əsrin axırlarında
  - XIX-XX əsrlərdə
  - XX əsrin ikinci yarısında
  - XX-XXI əsrlərdə
- 

Sual: BVF-un məlumatına görə dünya ölkələri və başqa idarəçilikdə olan ərazilərin birlikdə sayı? (Çəki: 1)

- 190
  - 200
  - 226
  - 236
  - 246
- 

Sual: Bu ölkələrdən hansı Aİ-yə daxil deyil? (Çəki: 1)

- Estoniya
- İsveçrə
- İsveç

- İtaliya
  - Polşa
- 

Sual: Bu ölkələrin hansı OPEK-ə daxil deyil? (Çəki: 1)

- Kuveyt
  - İraq
  - Liviya
  - Ekvador
  - BƏƏ
- 

Sual: II Dünya müharibəsindən sonra Yaponiya iqtisadiyyatının dirçəlişinə yardım etmiş dövlət: (Çəki: 1)

- Almaniya
  - Fransa
  - Rusiya
  - ABŞ
  - Çin
- 

Sual: Aşağıdakılardan hansı Yaponiya iqtisadiyyatına xas olan əlamət deyil? (Çəki: 1)

- Yaponiya – avtomobil istehsalına görə dünyada ikinci yeri tutur.
  - Hazırda Yaponiyada ildə orta hesabla 100 mln. ton polad istehsal edilir.
  - Dünya üzrə Robot istehsalının 50%-nə sahibdir.
  - Kənd təsərrüfatında əmək məhsuldarlığı yüksəkdir.
  - Burada xırda kəndli əmtəə təsərrüfatları mövcuddur.
- 

Sual: Aşağıdakılardan hansı Yaponiya iqtisadiyyatına xas olan əlamət deyil? (Çəki: 1)

- Zəngin təbii resurslara malikdir.
  - Xırda kəndli əmtəə təsərrüfatları mövcuddur.
  - Kənd təsərrüfatında əmək məhsuldarlığı aşağıdır.
  - Dünya xammal bazarında güclü alıcı kimi çıxış edir.
  - Maşınqayırma sənayesi üzrə yüksək ixtisaslaşma mövcuddur.
- 

Sual: Bu ölkə ən «qocaman» bazar iqtisadiyyatı ölkəsidir. Xüsusi sahibkarlığa əsaslanan iqtisadi münasibətlər, ilk beynəlxalq kompaniyalar bu ölkədə yaranmışdır. Bu hansı ölkədir? (Çəki: 1)

- Fransa
  - ABŞ
  - İspaniya
  - Böyük Britaniya
  - Portuqaliya
- 

Sual: Kənd təsərrüfatı məhsullarının həcminə görə Qərbi Avropada birinci yeri tutan ölkə hansıdır? (Çəki: 1)

- İsveç

- Avstriya
  - Böyük Britaniya
  - Almaniya
  - Fransa
- 

Sual: Üzümçülük və şərabçılığa görə dünyada İtaliya ilə I və II yerləri bölüşən ölkə hansıdır? (Çəki: 1)

- İspaniya
  - Avstriya
  - Fransa
  - Danimarka
  - Lüksemburq
- 

Sual: Turistlərin sayına və bu sahədən olan gəlirə görə dünyada 1-ci yeri tutan ölkə hansıdır? (Çəki: 1)

- Braziliya
  - Kanada
  - Misir
  - Fransa
  - İspaniya
- 

Sual: Avropada vahid ittifaqın yaradılmasına daha çox cəhd etmiş və bu sahədə çoxlu təkliflər vermiş dövlət hansıdır? (Çəki: 1)

- Almaniya
  - Fransa
  - Avsiriya
  - Niderland
  - Hollandiya
- 

Sual: Avropanın yüksək iqtisadi inkişaf səviyyəsinə görə fərqlənən regionu hansıdır? (Çəki: 1)

- Şimal-şərqi Avropa
  - Cənub-şərqi Avropa
  - Şərqi Avropa
  - Qərbi Avropa
  - Cənubi Avropa
- 

Sual: Neft ehtiyatına görə dünyada birinci yeri tutan dövlət və ehtiyatın miqdarı: (Çəki: 1)

- Rusiya – 34,8 mlrd.ton
  - Küveyt – 41,3 mlrd.ton
  - BƏƏ – 35,6 mlrd.ton
  - İraq – 34,7 mlrd.ton
  - Səudiyyə Ərəbistanı– 37, 8 mlrd.ton
-

Sual: Aşağıda sadalanan amillərdən hansı XX əsrin sonunda kənd təsərrüfatının inkişafına mühüm təsir göstərmişdir? (Çəki: 1)

- dünya iqtisadiyyatının qloballaşması
  - xarici ticarətin liberallaşması
  - elmi-texniki inqilabın coşğun inkişafı
  - transmilliləşmə
  - əhalinin sayının artımı
- 

Sual: İkinci dünya müharibəsindən sonra 70-ci illərə qədər dünya iqtisadiyyatı ümumilikdə hansı vəziyyətdə idi? (Çəki: 1)

- Sabit;
  - Böhran;
  - Tarazlıq;
  - Həddən artıq qeyri-sabit;
  - Yüksəliş;
- 

Sual: Aşağıda sadalanan sənaye sahələrindən hansı dünyanın aqrosənaye kompleksinin strukturunda həlledici rol oynayır? (Çəki: 1)

- kənd təsərrüfatının maşınqayırması
  - kənd təsərrüfatı
  - kənd təsərrüfatı məhsullarının xarici ticarəti
  - ərzağın istehsalı
  - ASK-nın infrastrukturunu
- 

Sual: BMT-nin ərzaq və kənd təsərrüfatı üzrə aparıcı təşkilatı: (Çəki: 1)

- YUNİDO
  - FAO
  - YUNEP
  - YUNKTAD
  - ÜTT
- 

Sual: Müasir dünya iqtisadiyyatı hansı şəkildə olmuşdur? (Çəki: 1)

- monosentik;
  - çoxqütblü;
  - simmetrik;
  - təkqütblü;
  - düzgün cavab yoxdur;
- 

Sual: Aşağıda göstərilmiş amillərdən hansı kənd təsərrüfatı məhsullarının dünya bazarına son illərdə daha böyük təsir göstərir? (Çəki: 1)

- əmtəə nomenklaturasının yüksək bərpa olması qabiliyyəti
- bazar konyukturasının konkret şəkildə əmələ gələn təbii iqlim şəraitindən asılılığı
- bir çox əmtəələrə olan tələbin artmaqda olan qeyri-qənaətbəxşsliyi
- artmaqda olan istehsalat məsrəfləri

artmaqda olan istehsalat məsrəfləri

---

Sual: Müasir dünya ölkələrinin inkişafındakı qeyri-bərabərlik və ziddiyətlik: (Çəki: 1)

- azalmışdır;
  - güclənmişdir;
  - dayanmışdır;
  - sürətli çoxistiqamətli xarakterə malikdir;
  - düzgün cavab yoxdur;
- 

Sual: Aqrosənaye kompleksi məhsulunun XXI əsrin əvvələrindəki dünya ixracı üçün hansı tendensiyası daha xarakterikdir? (Çəki: 1)

- ərzaq və kənd təsərrüfatı xammalının ixracında artım
  - ərzaq ixracının artımı və kənd təsərrüfatı xammalının ixracının azalması
  - ərzağın ixracının azalması və kənd təsərrüfatı xammalının ixracının artması
  - ərzaq və kənd təsərrüfatı xammalının ixracının mühüm şəkildə aşağı düşməsi
  - düzgün cavab yoxdur
- 

Sual: Müasir dünya iqtisadiyyatında: (Çəki: 1)

- lider ölkələr əvvəlki kimi qalmışdır;
  - lider ölkələr dəyişmişdir;
  - yeni regional qruplaşmalar yaranır;
  - ölkələrin sabit birləşmələri mövcuddur;
  - düzgün cavab yoxdur;
- 

Sual: ETTKİ-in ASK cəhətdən inkişaf etmiş ölkələrdə inkişafının əsas tendensiyasını müəyyənləşdirin: (Çəki: 1)

- kənd təsərrüfatı məhsulunun istehsalının maliyyələşdirilməsində qabaqlayıcı artım
  - kənd təsərrüfatı məhsulunun emalı sahələrinin və ASK infrastrukturunun maliyyələşdirilməsindəki qabaqlayıcı artım
  - ASK-nın maliyyələşdirilməsindəki fərdi sektorun rolunun aşağı düşməsi
  - ASK-nın maliyyələşdirilməsində dövlətin rolunun gücləndirilməsi.
  - düzgün cavab yoxdur
- 

Sual: Dünya iqtisadiyyatının və dünya təsərrüfatı əlaqələrinin müasir vəziyyəti nə ilə xarakterizə olunur? (Çəki: 1)

- bazar münasibətlərinin total üstünlüyü;
  - bazar münasibətlərinin məhdud şəkildə yayılması;
  - ideoloji təsəvvürlərə əsaslanmış münasibətlərin üstünlüyü;
  - siyasi razılaşmalara əsaslanmış münasibətlərin üstünlüyü;
  - düzgün cavab yoxdur;
- 

Sual: Son onilliklərdə neftin dünya hasilatındakı artım templəri dünya iqtisadiyyatının inkişafı dinamikasına nisbətən ümumilikdə: (Çəki: 1)

- xeyli aşağı idi

- təqribən eyni idi
  - xeyli yuxarı idi
  - Həddən artıq qeyri-sabit idi və bazar konyukturasının hazırkı vəziyyətindən asılı olaraq, bu və ya digər tərəfə tərəddüd üedirdi
  - düzgün cavab yoxdur
- 

Sual: İqtisadi inkişafın qeyri bərabərliyi haqqında danışarkən biz nəyi nəzərdə tuturuq? (Çəki: 1)

- əhalinin həyat səviyyəsindəki fərq;
  - ölkənin sosial-siyasi inkişafındakı müxtəlif mərhələlər;
  - sənayecə inkişafın və əməyin texniki təchizatının qeyri-bərabər səviyyələri;
  - milli iqtisadiyyatın açıqlığındakı müxtəlif dərəcəlik;
  - düzgün cavab yoxdur;
- 

Sual: Düzgün variantı seçin: (Çəki: 1)

- neftin dünya bazarının inkişafındakı müasir mərhələsi üçün OPEK üzvü ölkələri təsirinin artımı daha xarakterikdir;
  - neftin dünya bazarının inkişafındakı müasir mərhələsi üçün OPEK üzvü ölkələrinin rolunun aşağı düşməsi daha xarakterikdir
  - neftin dünya bazarının inkişafındakı müasir mərhələsi üçün «yeddi bacı» iri qərb kompaniyalarının kartelinin başçılığı daha xarakterikdir;
  - dünya neft bazarının müasir inkişaf mərhələsi - birja ticarəti həcmələrinin, xüsusilə «kağız nefti» ilə tədavüllərin və bazarın qeyri-sabitliyinin güclənməsi ilə xarakterizə olunur
  - Bazarda xüsusi bir hadisə baş vermir, o, təklif və tələb nisbətinin ənənəvi kateqoriyaları çərçivəsində inkişaf edir.
- 

Sual: Hansı şərt daxilində dünya ölkələri arasındakı iqtisadi inkişaf səviyyələrinin bəzi bərabərliklərini gözləmək olar: (Çəki: 1)

- YSÖ qrupu post sosialist ölkələrinin hesabına genişlənəcək;
  - əhalinin hər nəfərinə düşən ÜDM-un artım tempi artacaq;
  - sürətli inkişafın tendensiyaları "mərkəz" ilə müqayisədə "periferiya" hissədə daha çox qalacaq;
  - ABŞ ticarət defisiti Çin ilə müqayisədə artacaq;
  - düzgün cavab yoxdur;
- 

Sual: Uzunmüddətli perspektivdə - cari yüzilliyin sonuna qədər dünyanın yanacaq-energetika xammalı bazarının formalaşmasında və inkişafında hansı amillər müəyyənəşdirici olacaq: (Çəki: 1)

- karbohidrogen xammal yataqlarının artıq 2045-4050-ci illərə doğru qaçılmaz şəkildə tam bitməsi (emalı) və bir nəticə kimi dünya bazarında yanacaq-enerji ehtiyatlarının meylsiz artan defisiti
- karbohidrogen xammalın təbii ehtiyatları XXI əsrin sonuna qədər dünya iqtisadiyyatının müvafiq tələblərinin ödənilməsi üçün tamamilə qənaətbəxş olaraq qalacaq

- karbohidrogen xammalın hasilatı, nəqli və təkrar emalı məsrəfləri sürətli templərlə artacaq, bu, yanacağın və enerjinin əldə edilməsi mənbələrinin digər alternativ növlərinin xeyrinə olaraq, ona olan tələbatın artımını xeyli geri salacaq
- yanacağın bərk növlərinə və onun böyük ehtiyatlarına olan tələbin meylsiz artımı cari yüzilliyin sonuna qədər dünya bazarında yanacaq-energetika xammalının xroniki çatızmamazlığından qaçmağa imkan yaradacaq
- Enerjinin əldə edilməsindəki digər alternativ mənbələrdən onun istehsalındakı sürətli artım dünya iqtisadiyyatının gələcək inkişafındakı müvafiq tələbləri tam şəkildə ödəməyə imkan yaradacaq
- 

Sual: Roma müqaviləsinin əsas məqsədi nədən ibarət idi? (Çəki: 1)

- ümumi bazarın yaradılması;
- siyasi ziddiyyətlərin aradan qaldırılması;
- vergi normalarının harmoniyalaşdırılması (uyğunlaşdırılması);
- Roma klubunun təsis;
- düzgün cavab yoxdur;
- 

Sual: İnkişaf etmiş ölkələrin kimya sənayesindəki elmi-tədqiqat və təcrübi-konstruktor işləri (ETTKİ) üzrə məsrəflər məhsulun dəyərinin neçə faizini təşkil edir. (Çəki: 1)

- 5%-dən az
- təqribən 10;
- təqribən 20;
- təqribən 30;
- təqribən 40.
- 

Sual: "İkisürətli Avropa" modelinin mahiyyəti nədən ibarətdir? (Çəki: 1)

- AB-nə üzvlüyə yalnız inteqrasiya proseslərinin sürətlə inkişaf etdiyi avanqard ölkələri qəbul etmək:
- AB-nin genişlənməsinə maneçilik göstərməmək;
- AB-nin federativ dövlətə çevrilməsinə doğru sürətli hərəkətə və inteqrasiya templərinin istiqamətli sürətlənməsinə nail olmaq:
- inteqrasiya proseslərinin sürətlənməsinə və dərinləşməsinə hazır ölkələri gecikdirməmək, ayrı-ayrı ölkələrdəki inteqrasiyanın hansı şəkildə zəifləməsinə mane olmamaq;
- düzgün cavab yoxdur;
- 

Sual: Son onillikdə inkişaf etmiş ölkələrin ixracınakı kimyəvi məhsulun payı nə qədərdir? (%-lə) ? (Çəki: 1)

- 2-3;
- 10-15;
- 20-30;
- 40-50.
- düzgün cavab yoxdur
- 

Sual: Avropa kömür və polad birliyinin təsis haqqında Paris müqaviləsinə neçə ölkə imzalamışdır? (Çəki: 1)

- 3;
  - 4;
  - 5;
  - 6;
  - 7;
- 

Sual: Aşağıda sadalanan ölkələrdən hansı son onillikdə kimya sənayesiə cəlb edilmiş xarici investisiyaların həcminə görə liderdir? (Çəki: 1)

- Almaniya
  - Yaponiya
  - ABŞ
  - Böyük Britaniya
  - Rusiya
- 

Sual: Kimya sənayesi məhsullarının dünya istehsalındakı iri TMK-ların payı nə qədərdir? (Çəki: 1)

- 10%-dən az
  - 30-40%;
  - 60-70%;
  - 90%-dən yuxarı
  - düzgün cavab yoxdur
- 

Sual: AB demək olar ki, yarıməsrlük mövcudluğu ərzində neçə mərhələ genişlənmə yaşamışdır? (Çəki: 1)

- 2;
  - 5;
  - 7;
  - 10;
  - 14;
- 

Sual: Aşağıdakılardan hansı son illərin metallurqiyasında kapitala qənaət edən istehsala parlaq nümunədir? (Çəki: 1)

- Transmilli Korporasiyaların (TMK) iri strateji alyansları
  - fərdi TMK
  - qarışıq kapitallı (dövlət və ya fərdi) müəssisələr
  - Mini zavodlar
  - düzgün cavab yoxdur
- 

Sual: Aşağıda sadalanan ölkələrdən hansı MDB-nin tərkibinə daxil deyildir? (Çəki: 1)

- Belorusiya;
  - Litva;
  - Ermənistan;
  - Azərbaycan;
  - düzgün cavab göstərilməmişdir;
-



Sual: Qloballaşma çərətində dünya metallurgiyasının başlıca islahatlaşdırma istiqamətlərindən biri : (Çəki: 1)

- kompaniyaların birləşməsi və mənimsənilməsi yolu ilə aktivlərin konsolidasiyasıdır
  - yeni xarici filialların yaradılması
  - dövlətin xüsusi layihələrin tərəfkeş investoru kimi cəlb edilməsi
  - Sahədəki outsorsinq
  - düzgün cavab yoxdur
- 

Sual: Son illərdə dünya metallurgiyasındakı «yeni proteksionizm» siyasəti nəyi göstərir: (Çəki: 1)

- gömrük rüsumları normalarının artırılması
  - gömrük rüsumları normalarının azaldılması
  - tənzimlənmənin qeyri-tarif metodlarında daha geniş şəkildə tətbiqi
  - tənzimlənmənin qeyri-tarif metodlarının rolunu nəzərə çarpacaq dərəcədə aşağı düşməsi
  - düzgün cavab yoxdur
- 

Sual: MDB çərçivəsi daxilində iqtisadi inteqrasiya əlaqələrinin inkişafı üçün hüquqi baza nədən ibarətdir? (Çəki: 1)

- insan hüquqları haqqında deklarasiya;
  - SSSR-nin yaranması haqqında müqavilə;
  - İqtisadi Birliyin yaradılması haqqında müqavilə;
  - Ukraynanın Rusiya ilə yenidən birləşməsi haqqında müqavilə;
  - düzgün cavab yoxdur;
- 

Sual: MDB məkanının ÜDM göstəricisi dünya ÜDM-nun neçə faizini təşkil edir? (Çəki: 1)

- 3% - dən az;
  - təqribən 10%;
  - 25-30%;
  - 50%-dən çox;
  - düzgün cavab yoxdur;
- 

Sual: Dünya ticarətində əlvan və qara metallar arasındakı mühüm fərqlər sizcə nədə özünü biruzə verir? (Çəki: 1)

- qiymət əmələgəlmə prinsipində
  - tədarüklərin coğrafiyasında
  - ticarətdəki idxalın «könüllü məhdudiyətlərinin» geniş tətbiqində
  - Bazarın inhisarlaşması dərəcəsində
  - düzgün cavab yoxdur
- 

Sual: Dünyanın ÜDM-da MDB: (Çəki: 1)

- MDB ölkələri iqtisadiyyatının natamam inkişafı;
- dünyanın bütün digər ölkələrinin yüksək inkişaf qabiliyyəti;

- statistik məlumatların qeyri-dəqiqliyi;
  - MDB çərçivəsi daxilində qarşılıqlı əməkdaşlığın potensial imkanlarının həyata keçirilməsi;
  - düzgün cavab yoxdur;
- 

Sual: XXI əsrdə dünyada təqribən hansı sayda TMK fəaliyyət göstərir? (Çəki: 1)

- təqribən 500;
  - təqribən 10000;
  - təqribən 80000;
  - 120000-dən çox;
  - düzgün cavab yoxdur;
- 

Sual: Müasir dünya maşınqayırma sənayesində sahə strukturundakı sürətlə artan nədir? (Çəki: 1)

- EHM və elektronika bazarı
  - məişət texnikası bazarı
  - yarımkeçiricilər bazarı
  - rabitə vasitələri avadanlıqlarının bazarı
  - Avtomobillər bazarı
- 

Sual: Dünya iqtisadiyyatı ( dünya təsərrüfatı) – növbətilərdən hansının toplusudur? (Çəki: 1)

- dünya ölkələrinin dövlət büdcələrinin;
  - dünya ölkələri əhalisinin və ərazisinin;
  - milli təsərrüfatların və dünya ölkələrinin dövlətlərarası strukturunun və onların iqtisadi qarşılıqlı əlaqələrinin;
  - dünya ölkələrinin kənd təsərrüfatı, sənaye, kommertiya və maliyyə strukturlarının;
  - düzgün cavab yoxdur;
- 

Sual: Son onilliklər dövründə dünya idxalının əmtəə strukturundakı hazır məhsulun payı nə qədər idi (%-lə): (Çəki: 1)

- 10%-dən az;
  - 20-30%;
  - 40-50%;
  - təqribən 70%;
  - 80%-dən çox
- 

Sual: Milli biznes aşağıdakılardan hansıların toplusudur? (Çəki: 1)

- verilmiş ölkənin iri biznesmenlərinin;
  - verilmiş ölkənin təsərrüfat subyektlərinin;
  - verilmiş ölkənin xırda biznesmenlərinin;
  - verilmiş ölkənin dövlət iqtisadi müəssisələrinin;
  - düzgün cavab yoxdur;
-

Sual: Təhlil və proqnozlaşdırma obyektı kimi müasir dünya bazarının hansı xüsusiyyətləri proqnozlaşdırma işləmələrinin etibarlılığı zəruri keyfiyyətinin təmin edilməsi mövqeyindən vacib hesab edilir? (Çəki: 1)

- iqtisadi, siyasi və sosial xarakterli formalaşmadakı ziddiyətli amillərin geniş dairəsinin təsiri altında inkişaf edən onun mürəkkəb iyerarxik şəkildə təşkil edilmiş strukturu
  - heç də həmişə kifayət qədər etibarlı olmayan geniş statistik informasiyanın mövcudluğu
  - inkişafın yüksək dinamikliyi
  - bu və ya digər firmaların – dünya ticarət iştirakçılarının çox hallarda subyektiv və hətta məqsədlə təmayülü, konkret olaraq, sırf kommersiya maraqlarını güdən işguzar dairə nümayəndələrinin müxtəlif növ rəylərinin, mühakimələrinin və proqnoz qiymətləndirmələrinin daimi mövcudluğu
  - xüsusilə açıq şəkildə nəşr edilməyən, yaxud çətin başa düşülən, daha çox isə praktik istifadə üçün çətin formada təqdim edilən dünya qiymətlərinin ehtimal edilən dinamikasına dair proqnoz informasiyasının xeyli hissəsi
- 

Sual: Xarici iqtisadi proqnozun alternativ (polivariant) xarakteri nədən ibarətdir? (Çəki: 1)

- onun işlənməsi prosesində istifadə edilən müxtəlif metodlar
  - proqnozlaşdırma prosesində işləyən tərəfindən qarşıya qoyulan müxtəlif məqsədlər
  - istənilən şəkildə əvvəlcədən görmənin öz təbiətinə görə proqnoz qiymətləndirmələrin ehtimal xarakteri
  - müxtəlif növ proqnozlar
  - düzgün cavab yoxdur
- 

Sual: Beynəlxalq biznes növbətilərdən hansıların toplusudur? (Çəki: 1)

- müxtəlif ölkələrin qarşılıqlı fəaliyyət göstərən dövlət mərkəzi banklarının;
  - müxtəlif ölkələrin qarşılıqlı fəaliyyət göstərən hökumətlərinin;
  - müxtəlif ölkələrin iqtisadi inkişafının qarşılıqlı fəaliyyət göstərən nazirliklərinin;
  - müxtəlif ölkələrin qarşılıqlı fəaliyyət göstərən milli bizneslərinin;
  - düzgün cavab yoxdur;
- 

Sual: Proqnozların aşağıda sadalanan növlərindən hansı üçün işlənmə prosesində dövrü təkrar istehsal amilinin uçuğu həlledici rol oynayır? (Çəki: 1)

- konyuktura
  - ortamüddətli
  - uzunmüddətli
  - uzun- uzunmüddətli
  - bütün yuxarıda sadalananlar
- 

Sual: Beynəlxalq biznesdə iştirak edən ölkələrin əsas təsərrüfatçı subyektlərindən biri nədir? (Çəki: 1)

- maliyyə nazirliyi;
- transmilli korporasiya;
- mərkəzi bank;

- ordu;
  - düzgün cavab yoxdur;
- 

Sual: Düzgün variantı seçin: (Çəki: 1)

- konyukturanın inkişafı proqnozları üçün müvəqqəti və təsadüfi xarakterli amilləri (təbii kataklizmlər, sosial-siyasi böhranlar, mövsümü tərəddüdlər və s.) heç də həmişə nəzərə alınmaq olar
  - orta müddətli proqnozlar üçün müvəqqəti və təsadüfi xarakterli amilləri (təbii kataklizmlər, sosial-siyasi böhranlar, mövsümü tərəddüdlər və s. ) heç də həmişə nəzərə alınmaq olar
  - uzunmüddətli proqnozlar üçün müvəqqəti və təsadüfi xarakterli amilləri (təbii kataklizmlər, sosial-siyasi böhranlar, mövsümü tərəddüdlər və s. ) heç də həmişə nəzərə alınmaq olar
  - qısamüddətli proqnozlar üçün müvəqqəti və təsadüfi xarakterli amilləri (təbii kataklizmlər, sosial-siyasi böhranlar, mövsümü tərəddüdlər və s. ) heç də həmişə nəzərə alınmaq olar
  - proqnozların bütün növlərində müvəqqəti və təsadüfi xarakterli amilləri (təbii kataklizmlər, sosial-siyasi böhranlar, mövsümü tərəddüdlər və s. ) nəzərə almaq lazımdır
- 

Sual: Dünya iqtisadiyyatının inkişafındakı aşağıdakı sadalanan tendensiyalardan hansı daha müasir hesab edilir? (Çəki: 1)

- beynəlmilləşmə;
  - qloballaşma;
  - inteqrasiya;
  - transmilliləşmə;
  - düzgün cavab yoxdur;
- 

Sual: Transmilli sənaye-qrupu nədir? (Çəki: 1)

- bir neçə kompaniyaların maliyyələrinin və istehsallarının birləşməsi;
  - bir neçə sənaye kompaniyalarının və maliyyə müəssisələrinin birləşməsi;
  - beynəlxalq iqtisadi və maliyyə təşkilatlarının birləşməsi;
  - transmilli korporasiyaların və transmilli bankların inteqrasiya edilmiş şəkildə birliyi;
  - düzgün cavab yoxdur;
- 

Sual: Düzgün variantı seçin: (Çəki: 1)

- elmi-texniki tərəqqi amili konyukturanın və qiymətlərin inkişafı proqnozu üçün daha çox vacibdir
  - elmi-texniki tərəqqi amili ortamüddətli proqnoz üçün daha çox vacibdir
  - elmi-texniki tərəqqi amili uzunmüddətli proqnoz üçün daha çox vacibdir
  - elmi-texniki tərəqqi amili uzun-uznmüddətli proqnoz üçün daha çox vacibdir
  - proqnoz istisna olmaqla hamısı üçün bu amil eyni dərəcədə vacibdir
- 

Sual: Düzgün variantı seçin: (Çəki: 1)

- əvəzləyicilərin (substitutların) rəqabəti amili qısamüddətli proqnoz məsələlərinin həlli zamanı mühüm tələbin (tələbatın) qiymtləndirilməsində daha vacibdir.
- əvəzləyicilərin (substitutların) rəqabəti amili ortamüddətli proqnoz məsələlərinin həlli zamanı mühüm tələbin (tələbatın) qiymtləndirilməsində daha vacibdir.
- əvəzləyicilərin (substitutların) rəqabəti amili uzunmüddətli proqnoz məsələlərinin həlli zamanı mühüm tələbin (tələbatın) qiymtləndirilməsində daha vacibdir.
- əvəzləyicilərin (substitutların) rəqabəti amili heç bir proqnoz məsələlərinin həlli zamanı mühüm tələbin (tələbatın) qiymtləndirilməsində vacib deyildir.
- düzgün variant yoxdur.
- 

Sual: İmperializm dövründə dünya iqtisadiyyatının inkişafı hansı xarakterə malik idi? (Çəki: 1)

- əsas, başlanğıc
- sıçrayış şəkili
- yavaş, lakin tərəqqili
- sürətli, lakin taraz
- düzgün variant yoxdur
- 

Sual: Aşağıdakılardan biri dünyanın ən iri fond birjalası olaraq göstərilir: (Çəki: 1)

- Moskva;
- Nyu-York;
- London;
- Tokio;
- Düzgün cavab yoxdur;
- 

Sual: Aşağıda sadalanan banklardan hansı dünya iqtisadiyyatında bu məqsədlə yaradılmış ilk beynəlxalq iqtisadi təşkilat hesab edilir? (Çəki: 1)

- Beynəlxalq Hesablamalar Bankı (BHB)
- Avropa Rekonstruksiya və İnkişaf Bankı (ARİB)
- Avropa Mərkəzi Bankı (AMB)
- Dünya Bankı (DB)
- Hec biri;
- 

Sual: Dünya Bankının gərəgah mənzili harada yerləşmişdir? (Çəki: 1)

- Çikaqoda;
- Nyu-Yorkda;
- Vaşinqtonda;
- Novosibiriskdə
- düzgün cavab göstərilməmişdir;
- 

Sual: Avropa Mərkəzi Bankının gərəgah mənzili harada yerləşmişdir? (Çəki: 1)

- Frankfurt-na-Maynada;
- Frankfurt-na-Oderada;
- Venada;
- Cenevrədə;

Çıkaqoda;

---

Sual: Hansı əsas meyara görə dünya ölkələri inkişaf etmiş, inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrə ayrılır? (Çəki: 1)

- ölkələrin qızıl valyuta ehtiyatlarının cəminə görə;  
 əhalinin sayına görə;  
 alimlər və mühəndislərin sayına görə;  
 əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun hesablanmasına görə;  
 düzgün cavab göstərilməmişdir;
- 

Sual: Müasir dünyada hansı sayda zəif inkişaf etmiş (yoxsul) ölkə vardır? (Çəki: 1)

- 150;  
 130;  
 50;  
 30;  
 20;
- 

Sual: Dünyada hansı sayda yeni sənaye ölkələri vardır? (Çəki: 1)

- 50;  
 30;  
 10;  
 5;  
 yoxdur;
- 

### **BÖLMƏ: YENİ**

Ad	yeni
Suallardan	100
Maksimal faiz	100
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	10 %

---

Sual: Böyük coğrafi kəşflər dövrünə aşağıdakılardan hansılar aiddir? (Çəki: 1)

- 15-16 əsr, Kolumbun Amerikanı kəşf etməsi, ilk dünya səyahəti, Hindistana dəniz yolunun kəşfi (Vasko Da Qama)  
 Yaponiyanın kəşf edilməsi  
 Avstriyaya dəniz və quru yolunun kəşfi  
 Afrikanın kəşfi  
 13 əsr dünyanın kəşfi
- 

Sual: Aşağıda göstərilmiş amillərdən hansı kənd təsərrüfatı məhsullarının dünya bazarına son illərdə daha böyük təsir göstərir? (Çəki: 1)

- taxıl, buğda, kartof

- üzüm,arpa, badımcan
  - alma,pomidor,çiyələk
  - pomidor,badımcan, alma
  - ciyələk,arpa,yeykökü
- 

Sual: Uzunmüddətli perspektivdə - cari yüzilliyin sonuna qədər dünyanın yanacaq-energetika xammalı bazarının formalaşmasında və inkişafında hansı amillər müəyyənləşdirici olacaq: (Çəki: 1)

- bazar amili,xammal amili,enerji amili
  - pul amili, kapital amili ,dövlət amili
  - kapital amili, dövlət amili, iqtisadi amil
  - investisiya amili, kapital amili, dövlət amili
  - pul amili, investisiya amili, kapital amili
- 

Sual: Aşağıda sadalanan ölkələrdən hansı son onillikdə kimya sənayesinə cəlb edilmiş xarici investisiyaların həcminə görə liderdir? (Çəki: 1)

- ABŞ
  - İran
  - Azərbaycan
  - Türkiyə
  - Qazaxıstan
- 

Sual: Kimya sənayesi məhsullarının dünya istehsalındakı iri TMK-ların payı nə qədərdir: (Çəki: 1)

- 80%
  - 75%
  - 65%
  - 67%
  - 38%
- 

Sual: Qloballaşma şəraitində dünya metallurjiyasının başlıca islahatlaşdırma istiqamətlərindən biri: (Çəki: 1)

- Varlı dövlətlərin texnologiyalarından istifadə etməklə kasıb ölkədən neft,qaz və s. çıxarılması
  - müstəmləkəçilik siyasəti
  - torpaq sahələrinin genişləndirilməsi
  - sənaye sahəsinin inkişafı
  - sənaye və iqtisadi inkişaf
- 

Sual: Son illərdə dünya metallurjiyasındakı «yeni proteksionizm» siyasəti nəyi göstərir? (Çəki: 1)

- müstəmləkəçilik
- iqtisadiyyatı
- sosializmi
- institusionalizmi

mənfi

---

Sual: Müasir dünya maşınqayırma sənayesində sahə strukturundakı sürətlə artan nədir? (Çəki: 1)

- elektron və elektroenergetika sənayesi
  - metallurjiya sənayesi
  - kimya sənayesi
  - aqrosənaye
  - kand təsərrüfatı sənayesi
- 

Sual: İmperializm dövründə dünya iqtisadiyyatının inkişafı ucun hansı xaraktere malik idi? (Çəki: 1)

- müstəmləkəçilik
  - sosializm
  - institusionalizm
  - merkantalizm
  - marksizim
- 

Sual: Müasir dünya iqtisadiyyatı hansı şəkildə olmuşdur? (Çəki: 1)

- davamlı vəziyyətdə
  - artan
  - azalan
  - durğun
  - heç biri
- 

Sual: Dünya iqtisadiyyatının və dünya təsərrüfatı əlaqələrinin müasir vəziyyəti nə ilə xarakterizə olunur? (Çəki: 1)

- sənaye çevrilişi
  - sənaye
  - iqtisadiyyat
  - sosisalizm
  - sənayesinin inkişafı
- 

Sual: İqtisadi inkişafın qeyri bərabərliyi haqqında danışarkən biz nəyi nəzərdə tuturuq? (Çəki: 1)

- Afrikanın təbii ehtiyatının çox olmasına baxmayaraq pulu yoxdu, öz təbii ehtiyatlarını ABŞ-ın texnologiyasından istifadə edərək çıxarır
  - təbii ehtiyatların bərabər paylanması
  - kapital qoyuluşun vacibliyi
  - investisiyaların bərabər paylanması
  - sərvətlərin bərabər paylanması
- 

Sual: Aşağıda sadalanan ölkələrdən hansı MDB-nin tərkibinə daxil deyildir? (Çəki: 1)

- Tacikistan, Özbəkistan, Moldoviya
- İtaliya, Fransa, Almaniya



- ABŞ, Yaponiya, Fransa
  - İtaliya, ABŞ, Almaniya
  - Fransa, Yaponiya, İtaliya
- 

Sual: XXI əsrdə dünyada təqribən hansı sayda TMK fəaliyyət göstərir: (Çəki: 1)

- 65000
  - 20000
  - 22000
  - 40000
  - 50000
- 

Sual: Milli biznes növbətilərdən hansıların toplusudur? (Çəki: 1)

- ölkə daxilində olan bizneslərin
  - xarici biznesin
  - xarici kapitalın və biznesin
  - dünya biznesinin
  - ölkədən kənar biznesin
- 

Sual: Beynəlxalq biznes növbətilərdən hansıların toplusudur.? (Çəki: 1)

- milli bizneslərin toplusu
  - ölkə daxilindəki bizneslərin toplusu
  - ölkədən kənar bizneslərin toplusu
  - hamısı
  - hec biri
- 

Sual: Beynəlxalq biznesdə iştirak edən ölkələrin əsas təsərrüfatçı subyektlərindən biri nədir? (Çəki: 1)

- TMK şirkətləri
  - kapital
  - işçi qüvvəsi
  - əmtəə
  - pul
- 

Sual: Transmilli maliyyə-sənaye qrupu nədir? (Çəki: 1)

- sənaye və bank kapitalının birləşməsi
  - iqtisadi-sosial qrup
  - sosial qrup
  - milli qrup
  - hamısı
- 

Sual: Dünyanın maliyyə mərkəzləri nədir? (Çəki: 1)

- quruluşundan və sərmayesindən birdən çox ölkənin faydalandığı quruluş
- maliyyə korporasiyaları
- ikisidə

- heç biri  
 iqtisadi birlik
- 

Sual: Dünyanın aşağıda sadalanan fond birjalarından hansı irilərə aid edilmir? (Çəki: 1)

- Türkiyə  
 London  
 New York  
 Tokio  
 Frankfurt
- 

Sual: Aşağıda sadalanan banklardan hansı dünyada ilk milli mərkəzi hesab edilir? (Çəki: 1)

- Bretton  
 BİA  
 BMK  
 üçüdə  
 heç biri
- 

Sual: AMB-nin qərargah menzili haradadır? (Çəki: 1)

- Frankfurt  
 ABŞ  
 İtaliya  
 hamısı  
 heç biri
- 

Sual: Hansı əsas meyarə görə dünya ölkələri inkişaf etmiş, inkişafda olan və zəif inkişaf etmiş ölkələrə ayrılır? (Çəki: 1)

- təsərrüfat fəaliyyətinin təşkilinin spesifikliyi  
 iqtisadi meyar  
 heç biri  
 ikisidə  
 sosial inkişaf meyarı
- 

Sual: Müasir dünyada hansı sayda zəif inkişaf etmiş ölkə vardır? (Çəki: 1)

- 49  
 50  
 60  
 70  
 heç biri
- 

Sual: Dünyada hansı sayda yeni sənaye ölkəsi vardır? (Çəki: 1)

- 17  
 20

- 30
  - 40
  - 50
- 

Sual: Dünya təsərrüfatını necə ifadə etmək olar: (Çəki: 1)

- dünya ölkələrinin mili təsərrüfatlarının qarşılıqlı əlaqədə olan sistemidir
  - xarici təsərrüfatların cəmi
  - düzgün cavab yoxdur
  - hamısı düzdür
  - sənayələrin cəmi
- 

Sual: Aşağıdakılardan hansı dünya təsərrüfatının subyekti deyil: (Çəki: 1)

- şirkətlər, korporasiyalar, ölkələr, banklar
  - Beynəlxalq təşkilatlar
  - TMK-lar]
  - hamısı
  - heç biri
- 

Sual: Dİ və BİM-in oxşar cəhətləri: (Çəki: 1)

- hər ikisində dünya ölkələri və dünya iqtisadi sistemində yaranan qarşılıqlı əlaqə və asılılıq münasibətlərinə əsaslanır
  - ikisində şirkətdir
  - ikisində korporasiyadır və zəif inkişaf edib
  - heç biri
  - hamısı
- 

Sual: Nə dünya iqtisadiyyatı inkişafının ilkin şərti, tərkib hissəsi və nəticəsi hesab edildi? (Çəki: 1)

- iqtisadi ehtiyatlar və istehsal amili
  - əmtəə
  - pul
  - kapital
  - heç biri
- 

Sual: Aşağıdakılardan biri Dİ-nin öyrənilməsi metodu deyil? (Çəki: 1)

- sosial
  - elmi abstraksiya
  - təhlil və sintez
  - məntiqi və tarixi
  - induksiya və deduksiya
- 

Sual: Aşağıdakılardan hansı Dİ-nin öyrənilməsi metodu deyil: (Çəki: 1)

- iqtisadi
- dialektik materialist

- induksiya və deduksiya
  - məntiq və tarixi
  - təhlil və sintez
- 

Sual: Aşağıdakılardan hansı Dİ-nin öyrənilməsi metodu deyil: (Çəki: 1)

- coğrafi
  - dialektik materialist]
  - induksiya və deduksiya
  - elmi abstraksiya
  - təhlil və sintez
- 

Sual: Neft-dollar ölkələrinin IEÖ sayılmamasının səbəbi: (Çəki: 1)

- emal sayı payının çox olmaması
  - yeterincə inkişaf etməməsi
  - kapitalın azlığı
  - heç biri
  - hamısı
- 

Sual: Qlobal məhsul nədir? (Çəki: 1)

- ümumi xüsusiyyətlərə malik standartlaşdırılmış məhsul
  - sosial məhsul
  - hamısı
  - heç biri
  - belə məhsul mövcud deyil
- 

Sual: Qədim təsərrüfatların əsas fəaliyyət sahələri: (Çəki: 1)

- əkinçilik və heyvandarlıq
  - incəsənət
  - memarlıq
  - heç biri
  - sənətkarlıq
- 

Sual: Qədim təsərrüfatlar üçün əsas xas olan cəhəti: (Çəki: 1)

- bir-biri ilə qarşılıqlı əlaqədə deyil natural və qapalı xarakterli olur
  - asan istifadə olunan
  - inkişaf etməmiş sahədir
  - heç biri
  - üçüdə
- 

Sual: Qədim təsərrüfatlar üçün əsas xas olan cəhəti: (Çəki: 1)

- yekcinslik və torpaqdan ömürlük istifadə
- əmtənin azlığı
- heç biri
- kapital qoyuluşun olmaması

yekcinslik və torpaqdan ömürlük istifadə, əmtəenin azlığı

---

Sual: Dünya bazarından DT-yə keçidin baş verməsinə zəmin yaradan əsas amillərdən biri: (Çəki: 1)

- istehsalın kütləvi hal alması
  - istehlakın zəifləməsi
  - kapitalın azlığı
  - istehlakın zəifləməsi, kapitalın azlığı
  - hamısı
- 

Sual: «Dünya iqtisadiyyatının hərəkətverici qüvvəsi» dedikdə nə nəzərdə tutulur? (Çəki: 1)

- beynəlxalq şirkətlər
  - əmtəə
  - pul
  - əlaqələr
  - əmtəə, pul, əlaqələr
- 

Sual: Tarixi baxımdan ilk birliklər, ittfaqlar hansı sahədə yaranırdı? (Çəki: 1)

- ticarət
  - sənayenin inkişafı sahəsində
  - qloballaşma sahəsində
  - demoqrafiya sahəsində
  - heç biri
- 

Sual: Aşağıdakılardan hansı dünya iqtisadiyyatı fənninin öyrənilməsi metodu deyil: (Çəki: 1)

- elmi konstruksiya ,iqtisadi,sosial,coğrafi
  - elmi absrtaksiya
  - təhlil və sintez
  - heç biri
  - hamısı
- 

Sual: Aşağıdakılardan hansı dünya iqtisadiyyatı fənninin öyrənilməsi metodu deyil: (Çəki: 1)

- sosial,coğrafi
  - elmi absrtaksiya
  - məntiqi və tarixi
  - heç biri
  - hamısı
- 

Sual: Dİ-nin yarım sistemlərlə ayrılmasının əsas meyarı: (Çəki: 1)

- iqtisadi inkişaf səviyyəsi
- elmi inkişaf

- sosial inkişaf
  - coğrafi irəliləyiş
  - hamısı
- 

Sual: Ölkənin iqtisadi inkişaf səviyyəsi əsasən hansı meyarın həcmi ilə müəyyən edirlər? (Çəki: 1)

- ÜMD və ÜMM
  - kapitalın həcmi
  - ÜDM və ÜMM, kapitalın həcmi
  - heç biri
  - sosial inkişafın
- 

Sual: Böyük əraziyə malik İEÖ-i seçin: (Çəki: 1)

- ABŞ, Kanada, Avstraliya
  - İsveçrə, Niderland, Lüksemburq
  - Lüksemburq, Kanada
  - heç biri
  - hamısı
- 

Sual: İnkişaf etmiş ərazicə kiçik ölkəni seçin: (Çəki: 1)

- Belçika
  - ABŞ
  - Kanada
  - Avstraliya
  - hamısı
- 

Sual: Uyğun olaraq dənizə çıxışı olmayan inkişaf etmiş və Post sovet məkanı ölkələrini seçin: (Çəki: 1)

- Macarıstan, Rumıniya, İsveçrə, Qırğızıstan
  - ABŞ, Kanada
  - İtaliya, ABŞ
  - hamısı
  - heç biri
- 

Sual: Divident nədir? (Çəki: 1)

- səhmdən olan gəlir
  - kapital növü
  - investisiya
  - pul
  - əmtəə
- 

Sual: İxrac kvotası nəyə deyilir? (Çəki: 1)

- ixracın ÜDM-a nisbəti
- kapital axını

- belə termin yoxdur
  - ikisidə
  - heç biri
- 

Sual: İqtisadi inkişaf baxımından daha çox gözə çarpan şərq dövlətləri: (Çəki: 1)

- Hindistan, Çin , Misir
  - ABŞ, Malaziya, Hindistan
  - Kanada, Misir
  - İndoneziya, ABŞ
  - heç biri
- 

Sual: XX əsrin 80-90-cı illərində dünyanın müasir siyasi xəritəsində ən çox dəyişikliyə məruz qalmış region: (Çəki: 1)

- Şərqi Avropa
  - Asiya
  - Avstraliya
  - Asiya, Avstraliya
  - heç biri
- 

Sual: İEÖ-in daha çox yerləşdiyi region: (Çəki: 1)

- Qərbi və Şərqi Avropa
  - Asiya
  - Amerika
  - Avstraliya
  - Avstriya
- 

Sual: Hansı ölkələrdə mineral ehtiyatların dərininə " mənimsənilməsi üstünlük təşkil edir? (Çəki: 1)

- Almaniya, B.Britaniya
  - ABŞ
  - İsveçrə
  - heç biri
  - hamısı
- 

Sual: Bunlardan hansı daha sadə inhisar birliyi? (Çəki: 1)

- kornet
  - sindikat
  - trest
  - kartel
  - konsern
- 

Sual: Bunlardan hansı daha sadə inhisar birliyi? (Çəki: 1)

- ring
- sindikat

- trest
  - konsern
  - konqlomerat
- 

Sual: Bunlardan hansı daha sadə inhisar birliyidir? (Çəki: 1)

- puli
  - trest
  - sindikat
  - konsern
  - konqlomerat
- 

Sual: Dünya sosialist sistemi nə vaxt yarandı? (Çəki: 1)

- 1948
  - 1880
  - 1870
  - 1840
  - heç biri
- 

Sual: Çin savadlılıq səviyyəsinə görə Sərqi Avropanadan ne qədər irəlində idi? (Çəki: 1)

- 8-20 dəfə
  - 30 dəfə
  - 5dəfə
  - heç biri
  - düzgün cavab yoxdur
- 

Sual: V əsrin axırlarına Roma imperiyasının süqutundan sonra Qərbi Avropada nə olmuşdu? (Çəki: 1)

- tam aqrar və natural təsərrüfatçılıq baş vermişdir
  - kapital artmış
  - təbii ehtiyatlar artmış
  - kapital və təbii ehtiyatlar artmış
  - heç biri
- 

Sual: XII əsrdə Şimali-Qərbi Avropada kənd təsərrüfatında nə tətbiq edilirdi? (Çəki: 1)

- ağır kotan
  - maşa
  - dırmıq
  - heç biri
  - hamısı
- 

Sual: XIV əsrdə İtaliyanın şimalında hansı şəhərlər sənaye və ticarət mərkəzinə çevrilmişdi? (Çəki: 1)

- Venesiya, Genuya, Florensiya



- Venesiya
  - Genuya
  - Florensiya
  - heç biri
- 

Sual: XVI əsrdə Avropada qızıl ehtiyatı təqribən nə qədər olmuşdu? (Çəki: 1)

- 550 tondan - 1192 tona
  - 500- 700 ton
  - 700-800 ton
  - heç biri
  - 200-500 ton
- 

Sual: Texniki çevriliş harada köklü dəyişikliklər yaradırdı? (Çəki: 1)

- təsərrüfatlarda
  - iqtisadiyyatda
  - incəsənətdə
  - mədəniyyətdə
  - texnologiyada
- 

Sual: Nə istehsal amillərindən daha optimal istifadə edilməsinə zəmin yaradır? (Çəki: 1)

- dünya bazarı
  - incəsənət
  - iqtisadiyyat
  - texnologiya
  - mədəniyyət
- 

Sual: XII əsrin axırlarından XIX əsrin ortalarınaqədər Yaponiyada nə mövcud idi? (Çəki: 1)

- hərbi-feodal hakimiyyətçilik
  - müstəmləkəçilik
  - feodalizm
  - heç biri
  - hamısı
- 

Sual: Yaponiyada uyğun olaraq ÜDM-un neçə faizi kənd təsərrüfatının, sənayenin, xidmət sahələrinə payına düşür? (Çəki: 1)

- 2%, 36%, 62%
  - 5%, 10%, 15%
  - 20%, 10%, 30%
  - 10%, 20%, 30%
  - 30%, 50% , 70%
-

Sual: Hazırda Yaponiya dünya sənaye məhsulunun neçə faizini istehsal edir? (Çəki: 1)

- 12 %
  - 10%
  - 20%
  - 30%
  - 40%
- 

Sual: Yaponiyanın iqtisadi inkişafında şərti olaraq neçə mərhələ ayırmaq olar? (Çəki: 1)

- 3
  - 5
  - 10
  - heç biri
  - 8
- 

Sual: Yaponiyada 1947-1948-ci illərdə nəyin buraxılması həyata keçirilmişdi? (Çəki: 1)

- xəlvəti konsernlərin səhmlərinin
  - əmtənin
  - xəlvəti konsernlərin səhmlərinin, əmtənin
  - heç biri
  - heçnə buraxılmamışdı
- 

Sual: Konstitusiyaya görə beynəlxalq münaqişələrin həllində nə xüsusi bənd kimi əks olunurdu? (Çəki: 1)

- müharibələrə əl atmamaq, xaricə silahlı qüvvələr göndərməmək
  - əraziləri paylaşmaq
  - münaqişə yaratmamaq
  - heç biri
  - əraziləri paylaşmaq, münaqişə yaratmamaq
- 

Sual: Yaponiyada torpaq mülkiyyəti yenidən bölüşdürüldükdə hansı təbəqə formalaşmışdı? (Çəki: 1)

- azad xırda fermer
  - feodal
  - kəndli
  - sahibkar
  - heç biri
- 

Sual: 1950-ci ildə Detroyt bankının müdiri Docun zəmanətinə əsasən nə həyata keçirilmişdir? (Çəki: 1)

- radikal büdcə islahatı
- kapital qoyuluşu
- borcların silinməsi

- heç biri
  - hamısı
- 

Sual: İslahatlara rəhbərlik edənlər D.C.Markarturdan nə tələb edirdilər? (Çəki: 1)

- Yaponiyayı ABŞ-ın himayəsindən çıxarsın
  - qiymətləri aşağı salsın
  - heç biri
  - ikisidə
  - heçnə tələb etmirdilər
- 

Sual: 50-60-cı illər Yaponiya nə fabrikinə çevrilmişdir? (Çəki: 1)

- xarici xammalın emalı fabrikinə
  - incəsənət fabrikinə
  - toxuculuq fabrikinə
  - ipəkçilik fabrikinə
  - heç biri
- 

Sual: Yaponiyada 70-80-ci və 90-cı illərdən sonrakı dövr necə səciyyələnir? (Çəki: 1)

- iqtisadi inkişafın ikinci və üçüncü dövr kimi
  - müstəqillik
  - ikisidə
  - heç biri
  - istiqlalıyyat
- 

Sual: Yaponiyada 1965-ci ildən hansı prosesi gedirdi? (Çəki: 1)

- kasıbçılığın aradan qadınılması, gəlirlərin bərabərləşdirilməsi, sosial fərqlin azaldılması
  - kapitalın azalması
  - mədəniyyətin geriləməsi
  - heç biri
  - hamısı
- 

Sual: Yaponiyada 2000-ci ildə ÜDM-də emal sənayesinin xüsusi çəkisi nə qədər olmuşdur? (Çəki: 1)

- 23,5 %-ə enmiş
  - 20%
  - 30%
  - 45%
  - heç biri
- 

Sual: Yaponiyada 1980-ci illərdə aşağıdakılardan hansı genişləmişdi? (Çəki: 1)

- qeyri-istehsal dairəsinin inkişafı
- istehsal
- istehlak

- qeyri-istehsal dairəsinin inkişafı, istehsal  
 heç biri
- 

Sual: 1991-2001-ci illərdə kənardan ABŞ-a gələn əhalinin sayı nə qədər idi? (Çəki: 1)

- 8,1 mln. nəfər  
 1 mln. nəfər  
 2 mln. nəfər  
 5 mln. nəfər  
 heç biri
- 

Sual: ABŞ-ın dünya təsərrüfatındakı mövqeyi, tətbiq olunan texnologiyanın xarakteri, iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsindəki məqsədi və s. baxımından neçə dövr fərqləndirilir? (Çəki: 1)

- 5  
 3  
 1  
 2  
 heç biri
- 

Sual: 1932-ci ildə ABŞ-ın sənaye məhsulunun həcmi nə qədər azalmışdır? (Çəki: 1)

- 46 %  
 45%  
 55%  
 35%  
 25%
- 

Sual: 1933-cü ildə ABŞ-ın prezidenti kim seçildi? (Çəki: 1)

- Franklin Delano Ruzvelt (1882-1945)  
 Corc Bush  
 Herbet Quver  
 heç biri  
 R.Vaqnern
- 

Sual: ABŞ-da "Yeni kursun" nəzəri əsasını kimin təlimi təşkil edir? (Çəki: 1)

- Con Meynard Keynsin  
 A.Enşteyn  
 A.Smit  
 Marşall  
 heç biri
- 

Sual: ABŞ-da bütün sənaye müəssisələri birlikləri neçə qrupa bölünürdü? (Çəki: 1)

- 17  
 5  
 10

- 15  
 heç biri
- 

Sual: 1938-ci ildə ABŞ-da hansı qəbul edilmişdir? (Çəki: 1)

- Ədalətli əmək şəraiti haqqında qanun  
 Yeni kurs  
 Ruzveltin yeni kursu  
 Amerika fərdiyyəçilik  
 heç biri
- 

Sual: İnkişaf etmiş ölkələrdə maşınqayırma sahəsi məhsul satışının neçə faizi ABŞ-ın payına düşür? (Çəki: 1)

- 40%  
 25%  
 15%  
 12%  
 23%
- 

Sual: Amerika şirkətləri dünyada ETT istiqamətində də birinci yerdə dayanırlar: (Çəki: 1)

- təyyarə və kosmik aparatlar, güclü kompüterlər istehsalı və onların proqramla təmin edilməsi, yarımkeçiricilər istehsalı, lazer texnikası istehsalı, rabitə vasitələri, biotexnologiya istehsalı  
 maşınqayırma, toxuculuq, rabitə vasitələri istehsalı  
 energetika, texnologiyanın inkişafı ilə  
 heç biri  
 hamısı
- 

Sual: ABŞ-da əlavə dəyər yaradılmasında emal sənayesinin daha qabaqcıl sahələri olan elektron sənayesi; kimya sənayesi; ümumi maşınqayırma; yeyinti sənayesi; avtomobilqayırma; metal emalı uyğun olaraq nə qədər təşkil etmişdir? (Çəki: 1)

- 143,2 mlrd. dol., 163,1 mlrd. dol., 148,6 mlrd. dol., 123,0 mlrd. dol., 111,4 mlrd. dol., 100 mlrd. dol.  
 100 mlrd. dol., 200 mlrd. dol., 300 mlrd. dol., 400 mlrd. dol., 500 mlrd. dol., 600 mlrd. dol.,  
 110 mlrd. dol., 200 mlrd. dol., 310 mlrd. dol., 205 mlrd. dol., 480 mlrd. dol., 123 mlrd. dol.  
 220 mlrd. dol., 130 mlrd. dol., 123 mlrd. dol., 450 mlrd. dol., 345 mlrd. dol., 300 mlrd. dol.  
 heç biri]
- 

Sual: ABŞ-ın elmi-texniki potensialının əsas özəyini kimlər təşkil edir? (Çəki: 1)

- yüksək ixtisaslı alimlər və mühəndislər  
 tacirlər  
 alimlər  
 heç biri

hamısı

---

Sual: ABŞ-da Səhiyyə xidməti xərcləri nə qədər təşkil etmişdir? (Çəki: 1)

- 1,5 trln. dollar
  - 4 trln. dollar
  - 3 trln. dollar
  - 2 trln. dollar
  - heç biri
- 

Sual: Dünyada ancaq iki ölkə (texnologiya alıb vermək baxımından) aktiv balansla malikdir. Bunlar hansı ölkələrdir? (Çəki: 1)

- ABŞ və İsveçrə
  - Türkiyə və Azərbaycan
  - Qazağıstan və ABŞ
  - Türkiyə və Qazağıstan
  - Azərbaycan və İsveçrə]
- 

Sual: Birbaşa xarici investisiyanın vasitəsilə yaradılan beynəlxalq istehsal, iqtisadi ədəbiyyatlarda necə adlanır? (Çəki: 1)

- ikinci iqtisadiyyat
  - kapital
  - pul
  - investisiya
  - əmtəə
  - heç biri
- 

Sual: ABŞ-da fəaliyyət göstərən cəmi TMK-ların sayı nə qədərdir? (Çəki: 1)

- 4 mindən artıqdır
  - 1 mln
  - 2 mln
  - 3 mln
  - heç biri
- 

Sual: ABŞ-ın cəmi istehsal gücünün 20 %-dən artığı harada cəmlənib? (Çəki: 1)

- «ikinci iqtisadiyyat» çərçivəsində
  - investisiyalarda
  - kapitalda
  - pulda
  - heç biri
- 

Sual: 2002-ci ildə ABŞ haranın iqtisadiyyatına daha çox investisiya qoymuşdur? (Çəki: 1)

- İrlandiya, İspaniya və Portuqaliyanın
- Türkiyə, Kanada

- Rusiya, İsveçrə
  - Kanada,İsveçrə
  - heç biri
- 

Sual: Braziliya və Meksikanın milli avtomobil sənayesinin 60-70 %-i nəyin hesabına fəaliyyət göstərir? (Çəki: 1)

- ABŞ-ın şirkətlərinin
  - iqtisadi inkişafın
  - kapitalın
  - investisiyanın
  - əmtəənin
- 

Sual: Neçənci illərdə ABŞ-ın dünya iqtisadiyyatındakı mövqeyi əsaslı sürətdə möhkəmlənmişdir? (Çəki: 1)

- 1980-1990-cı
  - 1813-1913-cü
  - heç biri
  - 1923-1932-ci
  - 1969-1979-cu
- 

Sual: Əhalinin iki dəfə artması zamanı yaranan orta artım necə il müddətində baş verir? (Sürət 26.05.2014 11:51:12) (Çəki: 1)

- 50
  - 100
  - 25
  - 75
  - 55
- 

Sual: Əhali artımının məhdudlaşdırılması siyasəti hər şeydən əvvəl "....." çərçivəsində həyata keçirilir. (Sürət 26.05.2014 11:51:20) (Çəki: 1)

- ailənin planlaşdırılması
  - əhalinin artımının planlaşdırılması
  - əhalinin yaşayış yeri
  - həm əhalinin artımının planlaşdırılması, həm də əhalinin yaşayış yeri
  - düzgün cavab yoxdur
- 

Sual: "İqtisadi artımın hərəkətverici qüvvəsi maşınlar deyil, insanlar"dır" aşağıdakılardan hansı alimin ideyasıdır? (Sürət 26.05.2014 11:51:27) (Çəki: 1)

- K.Mark
  - Russom
  - Didro
  - Voltren
  - Kant
-



11

12